



Prezident İlham Əliyev Şuşanın azad olunmasının ildönümü münasibətilə paylaşım edib



Prezident İlham Əliyev Şuşanın Ermənistan işğalından azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımında qeyd olunub: "Zəfər tariximiz - Şuşanın Ermənistan işğalından azad edilməsindən dörd il ötür".

Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər parkından paylaşım edib



Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Bayrağı Meydanından paylaşım edib



Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə foto paylaşmış.

ŞANLI TARİXİMİZ, PARLAQ QƏLƏBƏMİZ



Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli Dövlət bayrağını ucaldıb. Sonra parkdakı Zəfər abidəsinin önünə əkil və gül dəstələri qoyulub. Daha sonra dövlətimizin başçısı xalqa müraciət edib.

Üçrəngli bayrağınla məsud yaşa!




Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli bayrağını ucaldıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Dövlət Bayrağı Meydanında olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli bayrağını ucaldıb.

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib



Azərbaycanda COP29 təntənəsi



Noyabrın 11-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində COP28-in prezidenti Sultan Ahmad Al-Jaber açılış nitqi ilə çıxış edib. O, tədbirin təşkilinə və qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü bildirib. Sultan

Ahmad Al-Jaber COP28 dövründə ölkəsinin irəli sürdüyü təşəbbüslərdən danışmış və COP29-un da növbəti uğura imza atacağına əmin olduğunu bildirmiş. COP28 prezidenti Azərbaycanla birlikdə "Troyka" çərçivəsində əməkdaşlıq edəcəklərini diqqətə çatdırıb.

Sonra Azərbaycanın ekolojiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər

Konfransının 29-cu sessiyasının prezidenti seçilib. COP28-in prezidenti Sultan Ahmad Al-Jaber sessiyanın idarəçiliyini Muxtar Babayevə təhvil verib.

M.Babayev çıxış edərək hər kəsi Bakıda görməkdən məmnun olduğunu bildirmiş. Deyib ki, COP29 hər kəs üçün bir fürsətdir və bu fürsəti öldən vermək olmaz. COP29-un prezidenti qeyd edib ki, iqlim problemləri noticəsində ya-

ranan təbii fəlakətlər olduqca ağır nəticələrə səbəb olur. "Biz siyasi və maliyyə baxımından yanara biləcəkdir bütün məhdudiyyətləri anlayırıq. Ancaq düşünürəm ki, investisiyalar özünü doğruldacaq", - deyərək əlavə edib.

Daha sonra çıxış edən İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının İcraçı katibi Saymon Stil BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının geniş yayılmış iqlim

böhranını həll etmək və buna qarşı birgə hərəkət etmək üçün yeganə məkan olduğunu deyib.

O bildirmiş ki, iqlim böhranı dünyanın hər bir fərdinə bu və ya digər şəkildə təsir edir. BMT rəsmisi Bakıda yeni global iqlim maliyyəsi məqsədini razılaşdırmağın vacibliyini diqqətə çatdırıb.

"Əhəmiyyətli nəticə olmadan biz Bakını tərk edə bilmərik", - deyərək Saymon Stil vurğulayıb.



ŞANLI TARİXİMİZ, PARLAQ QƏLƏBƏMİZ

Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında iştirak edib Prezident İlham Əliyevin müraciəti

- Əziz həmvətənlər!

Bu gün Azərbaycan Zəfər bayramını qeyd edir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürək-dən təbrik edirəm, Azərbaycan Silahlı Qüvvələrinə təbrik edirəm.

Hər birimiz üçün öz bir gündə Vətən uğrunda öz canlarından keçmiş qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də anti-terror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik.

Qırxdörd gün ərzində Azərbaycan Silahlı Qüvvələri ancaq və ancaq irəli gedirdi. Hər gün, hər saat irəli gedərək döyüş meydanında 300-dən çox şəhər və kəndimizi işğalçılardan azad etdik və düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Qırxdörd gün ərzində şəhərlərimizin, kəndlərimizin azad edilməsi ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın özünü bütün dünyaya nümayiş etdirirdi. Torpaqlarımız 30 il ərzində işğal altında olsa da, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi bu işğalla heç vaxt barışmırdı. Baxmayaraq ki, Ermənistanın arxasında duran bir çox dövlətlər bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardan istifadə edirdilər. Azərbaycan xalqı yaxşı xatırlayır, böyük dövlətlər, bu məsələni - Ermənistan-Azərbaycan münasibətini guya həll etməyə çalışan vasitəçilər dəfələrlə böyan edirdilər ki, bu münasibətin hərbi həlli yoxdur. Nəyi demək istəyirdilər Azərbaycan xalqına? Onu demək istəyirdilər ki, biz bu işğalla barışaq. Çünki onların planlarında möhür bu idi. Onların planlarında məsələni həll etmək yox, işğala son qoymaq yox, Azərbaycan torpaqlarını erməni işğalının altında əbədi saxlamaq idi. Biz bunu gördükdük, bildirdik. İllər keçdikcə, hər bir danışıqlar dövrü uğursuzluqla başa çatdıqca həm Azərbaycan rəhbərliyi, həm Azərbaycan xalqı bunu əyani şəkildə gördü. Biz isə bu vəziyyətlə barışa bilməzdik. Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçildəndən mən böyan etmişdim ki, nəyin bəhasinə olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycan ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq və həyat bunu göstərdi.

Biz hazırlırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik, çünki Ermənistanın fərqli olaraq heç bir kənar yerdən yardım almırdıq, ancaq öz gücümüzü güvəndirdik. İqtisadi inkişaf, siyasi çökümün böyüklüyü, sözlümüzü beynəlxalq tribunallarda qətiyyətlə deməyimiz, xalq-İttifaqı birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması - bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Bütün bu amillərin cəmlənməsi bu Qələbəni mümkün etmişdir. Cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir. Biz



düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Həmin düşmənlər 2019-cu ildə Xankəndidə "Qarabağ Ermənistanı" və nöqtə" demişdi. Biz onu məcbur etdik ki, bu gün "Qarabağ Azərbaycanı" deyir və bundan sonra da deyəcək, öz xoşu ilə yox. İndi Ermənistanın bəzi Qərb havadarları Ermənistanın "sülh göyərçini"ni düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb. Məscidlərimizin, qəbirliklərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi sanki olmayıb. Yəni bunu unudurmaq, dünya ictimaiyyətinə unudurmaq istəyirlər. Amma biz heç vaxt bunu unutmayacağıq və Azərbaycan xalqı qətiyyətlə deməyimiz, xalq-İttifaqı birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması - bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Bütün bu amillərin cəmlənməsi bu Qələbəni mümkün etmişdir. Cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir. Biz

və digər dağıdıcı silahlarla hər gün şəhər və kəndlərimizə artilleriya atəşi altında idi. Amma bu, Azərbaycan xalqının iradəsinə bir zərər təsir etmədi. Əksinə, dağıntılardan öz yaxınlarının meyitlərini çıxaran bizim soydaşlarımız bir amalla yaşayırdı ki, tək müharibə dayanmasın. Biz müharibəni vaxtında dayandırdıq və mən müharibənin ilk günündə demişdim ki, düşmənlər torpaqlarımızdan çıxmaq cədvəlini bizə verməlidir - nə vaxt hansı bölgədən çıxır, ondan sonra biz müharibəni dayandıracağıq. Ancaq bəzi insanlar, - bu, təbiidir, - hesab edirdilər ki, Azərbaycan rəhbərliyi bu beynəlxalq erməniperəst qüvvələrin təzyiqinə davam getmə bilməyəcək, biri pulsuz silah verirdi, biri pul verirdi, biri həm silah, həm pul verirdi, siyasi dəstək verirdi, bir məqsədlə ki bizim torpaqlarımızı əbədi işğal altında saxlasınlar. Ona görə, töbi olaraq Azərbaycan vətəndaşlarımızın bəziləri narahat idi ki, müharibə yarımçıq qalacaq, biz öz istəyimizə nail ola bilməyəcəyik, bizi kimsə dayandıracaq. Amma

mən dedim yox, heç kim bizi dayandıra bilməz, öldü var, döndü yoxdur. Sona qədər vuruşacağıq, ədalətli bərpa edəcəyik, beynəlxalq hüququ bərpa edəcəyik və Ermənistanın onun yerini göstərəcəyik. 2020-ci il noyabrın 8-də tarixi Şuşa əməliyyatı demək olar ki, düşmənin belini qırılmışdır. Ondan sonra cəmi bir gün keçdi və noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və biz müharibəni dayandırdıq. Bugünkü realıq, bugünkü uğurlarımız onu göstərir ki, o, yəqin düzgün addım idi. Biz bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmişdik. Ondan sonra aparılan məqəddərlər düşmənlərin siyasi, hərbi, sənaye sahələrindəki siyasət qətiyyətlə addımlar nəticəsində biz həm siyasi, həm strateji və hərbi sahələrdə özümüzü təmin etmişdik. Bütün bu şanlı tarixi Azərbaycan xalqı öz qanı ilə, öz gücü ilə yazmışdır. Biz həm Vətən müharibəsi dövründə, həm ondan sonrakı dövr ərzində, anti-terror əməliyyatı zamanı və ondan sonra düşməni məcbur etdik ki, Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal etdiyi 4 kəndi bizə qaytarsın, bu, öz xoşu ilə olmayıb. Bəli, heç bir güc təbii qalmamışdır, ancaq ona ehtiyac da qalmadı. İkinci Qarabağ müharibəsinin, anti-terror əməliyyatının nəticələri hesab edirəm ki, Ermənistanın bu günə qədər düzgün addımlar atması üçün kifayətdir. Ancaq bir məsələ var, onu da biz unutmalıyıq ki, bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələri, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, Azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər və mən dəfələrlə həm

lərə kömək edəcək, kimsə Azərbaycanı öz haqqından çəkindirməyəcək. 2023-cü ilin sentyabrında keçirilmiş cəmi bir neçə saat davam edən anti-terror əməliyyatı onlara növbəti bir dərs olmuşdur və bununla da separatçılığın kökü kəsildi, kitabı bağlandı. İndi Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb. Bütün bu şanlı tarixi Azərbaycan xalqı öz qanı ilə, öz gücü ilə yazmışdır. Biz həm Vətən müharibəsi dövründə, həm ondan sonrakı dövr ərzində, anti-terror əməliyyatı zamanı və ondan sonra düşməni məcbur etdik ki, Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal etdiyi 4 kəndi bizə qaytarsın, bu, öz xoşu ilə olmayıb. Bəli, heç bir güc təbii qalmamışdır, ancaq ona ehtiyac da qalmadı. İkinci Qarabağ müharibəsinin, anti-terror əməliyyatının nəticələri hesab edirəm ki, Ermənistanın bu günə qədər düzgün addımlar atması üçün kifayətdir. Ancaq bir məsələ var, onu da biz unutmalıyıq ki, bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələri, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, Azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər və mən dəfələrlə həm

rəsmi çıxışlarında, həm təmaslar əsnasında Ermənistan tərəfinə izah etməyə çalışırdım ki, bundan uzaq düşmənlər, o fitnəyə getməsinlər. Öz maraqlarını təmin etmək üçün, onların dostları sayılan bəzi Qərb dövlətləri onları qurban verməyə hazırdılar ki, yəni də Cənubi Qafqazda ara qarışsın, yəni də qan tökülsün, yəni də onlar bulanıq suda baliq tuta bilsinlər. Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır, mən dəfələrlə bunu demişəm və onlar bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır. Hələ ki gec deyil, bundan əl çəksinlər, onlar heç vaxt bizimlə rəqabət aparmaq gücündə olmayacaqlar. Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq, ərazi bütövlüyümüzü təmin etdik, dövlət suverenliyimizi təmin etdik. Bütün sərhədlərdə ərazi bütövlüyü təmin edilir və keçmiş məcburi köçkünlər, qaçqınlar öz dedə-baba torpaqlarına qayıdırlar. Biz indi quruculuq işləri ilə məşğuluz. Bizim üçün əsas məsələ budur. Amma görəndə ki, Ermənistan və onun arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan, bizə soyuq müharibə elan edən qüvvələr Ermənistanı silahlandırır, Ermənistan silahlanır, biz

adekvat addım atmağa məcburuq. Otuzillik işğal tarixi bizim yaddaşımızdan silinmir və bayaq dediyim kimi, heç vaxt silinməyəcək. Biz hər an yeni təxribata hazır olmalıyıq və hazırız. Azərbaycan Silahlı Qüvvələri hər an təxribata davam etmək üçün hazır vəziyyətdədir. Əgər kimsə yenidən bizim gücümüzü sınamaq istəyirsə, yenidən məğlub olacaq, yenidən biabır olacaq. Çünki 44 günlük Vətən müharibəsi və anti-terror əməliyyatı, bizim Zəfərimiz təkə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir. Onu bizə bağışlaya bilməyəcəyik. Ona görə Qərbdə Azərbaycana qarşı geniş, çirkin kampaniya aparılır. Ölkəmizi gözəndir salmaq, olmanın iftirlərini uydurmaq, öz ölinin altındakı saxta xəbər mənbəyi olan media resurslarından, qeyri-hökumət təşkilatlarından istifadə edərək Azərbaycanı qaralamaq, şantaj etmək, ləkələmək, təhqir etmək, bax, o özünü alçaldılmış sayan Qərb dövlətlərinin və uğursuz Qərb liderlərinin məqsədidir və onların çirkin üslubudur. Azərbaycan xalqı bunu bilir və Ermənistan xalqı da bunu bilməlidir, kimdir onların əsas düşməni? Biz deyilik. Biz onlara heç bir pislik etməmişdik. Biz onlara çörək vermişdik. Onlar bizim torpağımızda yaşayıb, özləri üçün həyat qurmuşdular. Baxmayaraq ki, XIX əsrdə ancaq onlar buraya göndərilmişdi. Biz nə pislik etmişdik? Onlar bizə qarşı soyqırımı törətdilər - Xocalı soyqırımı. Otuz il ərzində bütün şəhər və kəndlərimizi dağıtdılar, məscidlərimizi təhqir etdilər, sökdülər. Bütün o bölgəni minalayıblar. Üç yüzdən çox insan artıq minaların qurbanı olub Azərbaycanı. Ona görə biz onların düşməni deyilik, onların düşməni onların arxasında duran və ondan sonra onların arxasından doşan kimi, siçan kimi qaçan siyasətçilərdir. Mənim sözlərimə onlar yaxşı qulaq assınlar.

Biz isə bundan sonra da güclənəcəyik. Heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyəcək. Xalq-İttifaqı birliyi gücümüzün əsas mənbəyidir. İnkişafda olan Azərbaycan qürur mənbəyimizdir, şanlı Qələbəmiz isə bizim tarixi nailiyyətimizdir, tarixi zəfərimizdir.

Bu gün Zəfər Günündə şəhərimizin ən gözəl yerlərindən birində Zəfər parkı açılıb. Gözəl Zəfər tağı, Zəfər abidəsi, ərazisi 10 hektara yaxın olan gözəl park, onun əsasında Zəfər muzeyi artıq inşa edilib, onun tərtibatı gedir. Gələcəkdə Zəfər muzeyi də olacaq. Bu gözəl yerdə şəhərimizin, yəni də deyirəm, ən gözəl yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Şəhər gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir. Həm müasir üslubda inşa edilib, həm çox özəmətlidir. Hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.

Eşq olsun Azərbaycan xalqına, eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə! Qarabağ Azərbaycandır!

Bax: sah. 3





ŞANLI TARİXİMİZ, PARLAQ QƏLƏBƏMİZ

Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında iştirak edib




Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin öziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırılmışdı. Sərəncamdan dərhal sonra Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin layihələri hazırlandı və tikinti işlərinə başlandı.

Ötən il sentyabrın 27-də Anım günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva inşası davam etdirilən Zəfər parkında görülməli işlərlə tanış olublar. Bu il iyulun 24-də isə Prezident İlham Əliyev yenidən Zəfər parkında olub və burada aparılan tikinti işlərinin gedişi ilə yaxından maraqlanıb.

Paytaxtın 8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi 10 hektara yaxındır. Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təəcəssüm etdirir. Memorial abidənin ətrafında Qarabağ xalqalarının naxış və bəzək elementlərini əks etdirən yaşılıq salınıb. Torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə parkın ərazisində Zəfər muzeyi də yaradılıb. Qurulmaqda olan Zəfər muzeyinə park ərazisindən iki istiqamətdə giriş olacaq. Muzeydə Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın özmini nümayiş etdirəcək.



Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Sosial sığorta haqqında" və "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq **qərara alır**:

Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638; Azərbaycan Respublikasının 2024-cü il 24 may tarixli 1163-VIQD nömrəli, 25 iyun tarixli 1186-VIQD nömrəli, 28 iyun tarixli 1192-VIQD və 1195-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 58.2-ci maddədən "və ya yük" sözləri çıxarılsın;
1.2. 221.4.7-ci maddə üzrə:
1.2.1. birinci hissənin birinci cümləsindən "və yük" sözləri çıxarılsın;
1.2.2. ikinci hissənin birinci cümləsindən "(yük daşımalarını həyata keçirən vergi ödəyiciləri istisna olmaqla)" sözləri çıxarılsın;
1.2.3. dördüncü hissə ləğv edilsin.

Maddə 2. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348 (Cild I); 2024, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddə 630) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 14.5-ci maddə üzrə:
2.1.1. 14.5.1-ci maddənin birinci abzasına "sahibkarlıq" sözü əlavə edilsin; "bu Qanunun 14.5.7-ci maddəsi istisna olmaqla," sözləri, "üzrə -" sözü əlavə edilsin;

2.1.2. 14.5.1-1-ci maddəyə "üçün" sözü əlavə edilsin; "2026-cı il yanvarın 1-dək" sözləri əlavə edilsin;

2.1.3. 14.5.1-1.10-cu maddədən "və yük" sözləri çıxarılsın;

2.1.4. 14.5.1-2-ci maddənin birinci abzasında birinci halda "maddədə" sözü "və 14.5.7-ci maddələrdə" sözləri ilə əvəz edilsin və həmin maddəyə "məbləği" sözü əlavə edilsin;

2.1.5. 14.5.5-ci maddəyə "gözlərinin" sözü əlavə edilsin; "2026-cı il yanvarın 1-dək" sözləri əlavə edilsin;

2.1.6. aşağıdakı məzmununda 14.5.7-ci maddə əlavə edilsin: "14.5.7. fərdi qaydada (müzdü işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitəsilə yük daşıma fəaliyyəti üzrə - 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının 6 faizi miqdarında";

2.2. 14.6-1-ci maddəyə "haqqı" sözü əlavə edilsin; "2026-cı il yanvarın 1-dək" sözləri əlavə edilsin;

2.3. 15-ci maddənin üçüncü abzasından "habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri övəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin" sözləri çıxarılsın.

Maddə 3. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4 (Cild I) 15-11.4-cü maddəsinin birinci və ikinci cümlələrindən "və yük" sözləri çıxarılsın.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 oktyabr 2024-cü il

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Sosial sığorta haqqında" və "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 44-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Sosial sığorta haqqında" və "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 44-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 349 (Cild I); 2024, № 5 (I kitab), maddə 513, № 6 (I kitab), maddə 661) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.2-1-ci bənddən "üçüncü və" sözləri çıxarılsın və həmin bənddə "abzaslarında" sözü "abzasında" sözü ilə əvəz edilsin;

1.2. 2.4-cü bənddən "üçüncü," sözü çıxarılsın.
2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238

(Cild I); 2024, № 3, maddə 262, № 5 (I kitab), maddə 515, № 7, maddə 809, № 8, maddələr 943, 948) ilə təsdiq edilmiş "Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı"nın 13-cü hissəsinin "Göstərdiyi xidmətlər" sütununun 3-cü bəndindən "və yük" sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1031 (Cild I); 2024, № 8, maddə 948) ilə təsdiq edilmiş "Azərbaycan Yəstü Nəqliyyat Agentliyinin Nizamnaməsi"nin 3.1.4-cü yarımbəndindən "və yük" sözləri çıxarılsın.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Sosial sığorta haqqında" və "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 44-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 noyabr 2024-cü il



COP29
Baku
Azerbaijan

Üçrəngli bayrağınla məsud yaşa!

Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli bayrağını ucaldıb



Əvvəli 1-ci sah.

Sonra Prezident İlham Əliyev meydanı və Dövlət Bayrağı Muzeyində yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, Dövlət Bayrağı Muzeyi Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva tərəfindən 2010-cu il noyabrın 9-da açılıb. Muzey fəaliyyəti dövründə Azərbaycanın Dövlət bayrağı ilə yanaşı, ölkəmizdə müxtəlif dövrlərdə mövcud olan xanlıqların, dövlətlərin bayraqları öyanı nümayiş etdirilib və gələcək qonaqlara ətrafı məlumatlar verilib. Bundan başqa, muzeydə Azərbaycanın qədim və zəngin dövlətçilik tarixini əks etdirən 400 eksponat sərgilənib. Muzeyə gələcək qonaqlara hər bir tarixi nümunə haqqında təfəssilatlı məlumatlar verilib.

2017-ci ildə Dövlət Bayrağı Meydanında aparılan yenidənqurma və bərpa işləri ilə əlaqədar Dövlət Bayrağı Muzeyi də təmirə bağlanıb. Təmir-bərpa işlərinin aparıldığı illər ərzində muzeyin əməkdaşları eksponatların qorunması, saxlanılması, daha da zənginləşdirilməsi istiqamətində işlər görüb, eksponat sayını 431-ə çatdırıblar.

Təmir-bərpa işlərindən sonra yeni görkəmdə və tərtibatda fəaliyyətə başlayan Dövlət Bayrağı Muzeyində 44 günlük Vətən müharibəsinə həsr olunan "Zəfər qalereyası" adlı ekspozisiya nümayiş olunur. Qalereyada Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Dövlət bayrağının ucaldılması və Xankəndi şəhərində Vətən müharibəsindəki Qələbənin üçüncü ildönümü ilə bağlı hərbi paradın fotoları sərgilənir.

Muzey altı sərgi salonundan ibarətdir.

A sərgi salonunda ölkəmizin qədim və Orta əsrlər dövrünə aid bayraqlar, bayraq ucluqları, hakimiyyət rəmzləri, sikkələr, silahlar və XIX əsr Azərbaycan şəhərlərinin gerbləri nümayiş olunur.

B sərgi salonu Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünü əhatə edir. Burada Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində 1918-ci il dekabrın 7-də asılan Dövlət bayrağı, həmin dövrə aid fotosəkillər, pul əşinasları, poçt markaları, eləcə də keçmiş Azərbaycan SSR-in bayraqları, gerbləri, müxtəlif illərdə qəbul olunan konstitusiyaları, pul əşinasları və poçt markaların təqdim edilir.

C sərgi salonundakı eksponatlar isə müstəqillik dövrünü əhatə edir.



Burada Ümummilli Lider Heydər Əliyevə həsr edilən xatirə medalları və poçt markaları, Azərbaycan Prezidentinin ştandartı, dövlətimizin orden və medalları, Azərbaycan Konstitusiyası, eləcə də Vətən müharibəsinə həsr edilən orden və

medallar, dünyanın ən hündür zirvələrinə sancılmış Dövlət bayrağı nümayiş etdirilir. Salonda Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqın-

da" 2007-ci il 17 noyabr tarixli və "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" 2009-cu il 17 noyabr tarixli sərəncamlar, Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali

Məclisinin 1990-cı il 17 noyabr tarixli qərarından ibarət stend yerləşdirilib.

Azərbaycan Silahlı Qüvvələrinin bayraqları, medalları, emblemlər və şevronları isə muzeyin D salonunda sərgilənir.

E və F salonlarında Azərbaycanın hərbi qulluqçularının mərasim geyim formaları nümayiş olunur.

Bundan əlavə, Dövlət Bayrağı Muzeyindəki monitorlarda ölkəmizin qədim və Orta əsrlər, Azərbaycan Xalq Cümhuriyyəti və

Azərbaycan SSR dövrünə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixindəki xidmətlərinə, Prezident İlham Əliyevin ordu quruculuğuna və Ali Baş Komandanlığı ilə Vətən müharibəsindəki tarixi qələbəyə həsr edilən videolar nümayiş olunur.



"Ali Baş Komandanlığınızla qazanılan bu Zəfər Azərbaycanla birlikdə bütün türk dünyası üçün qürur və ilham mənbəyi olmuşdur"

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident!
Əziz Qardaşım!
Qədim Azərbaycan torpaqlarının işğalına son qoyan Zəfər Günü'nün dördüncü ildönümü münasibətilə xalqım adından və şəxsən öz adımdan zati-aliniz başda olmaqla bütün Azərbaycanlı qardaş və bacılarımıza ən səmimi təbriklərimi çatdırıram.

Ali Baş Komandanlığınızla qazanılan bu Zəfər Azərbaycanla birlikdə bütün türk dünyası üçün qürur və ilham mənbəyi olmuşdur. Ötən il Qarabağda uğurla həyata keçirdiyiniz antiterror əməliyyatı ilə tam nəzarəti təmin etdiyiniz bu qədim torpaqlarda 30 ildən sonra ilk dəfə bu il parlament seçkilərinin keçirilməsi də bizi sevindirir.

Şuşa Bəyannaməsi ilə taclanan, "Bir millət, iki dövlət" şüarı ilə tövsiyə olunan sarsılmaz dostluq və qardaşlıq tellərimizdən aldığımız güclü işğaldan azad edilmiş bölgələrin bərpa və yenidənqurma işlərində hər cür dəstəyi verməyə hazır olduğumuzu ifadə etmək istəyirəm. Regionumuzda davamlı sülhün, əmin-amanlığın və sabitliyin təmin edilməsi üçün ikitərəfli səviyyədə və beynəlxalq platformalarda sıx əməkdaşlığı, həmrəyliyi və koordinasiyanı davam etdirəcəyimizə ürokün inanıram.

Azadlıq uğrunda şəhid olan qardaşlarımıza Uca Allahdan rəhmət diləyir, öz xatirələrini ehtiramla yad edirəm. Qazilərimize də minnətdarlığımı ifadə edirəm.

Əziz Qardaşım, fürsətdən istifadə edərək, zati-alinizin cansağlığı və xoşbəxtliyi ilə Can Azərbaycan xalqının rifahı üçün ən xoş arzularımı bir daha bildirirəm.

Zəfəriniz mübarək və əbədi olsun!

Rəcəb Tayyib ƏRDOĞAN,
Türkiyə Respublikasının Prezidenti

"Strateji tərəfdaş kimi qardaş Azərbaycan dövlətinin bu böyük uğurlarına sonsuz sevinirik"

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Əziz Qardaşım!
Sizi və Sizin vasitəsilə qardaş Azərbaycan xalqını şanlı bayramınız - Zəfər Günü münasibətilə ürokün təbrik etməkdən böyük məmnunluq duyuram.

Dörd il əvvəl öz xalqının Sizin kimi sadıq oğlu, dahi, vətənpərvər, məahir siyasi xadim və görkəmli şəxsiyyətin rəhbərliyi ilə ölkənizin ərəzi bütövlüyü tamamilə bərpa edildi və tarixi ədalət bərqərar oldu.

Azərbaycanın azad edilmiş şəhər və kəndlərində bu gün gənşmiş qaynaqlı bərpa işləri aparılır, müasir infrastruktur obyektləri və mədəni irs məkənləri yenidən qurulur, minlərlə keçmiş məcburi köçkün vətəndaş doğma yurdlarına qayıdır, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə yönəlmis yeni proqramlar və iqtisadi-sosial layihələr müvəffəqiyyətlə həyata keçirilir.

Bu böyük dəyişikliklərə bir neçə dəfə şahid olmaqdan qürur duyduğum və rəsmi səfərlərim zamanı Sizinlə bu nailiyyətləri paylaşdım. Şübhəsiz ki, biz ortaq dil, tarix, adət-ənənələr və ümumi məqsədlərimizə sadıq qalaraq birgə işləyirik və strateji tərəfdaş kimi qardaş Azərbaycan dövlətinin bu böyük uğurlarına sonsuz sevinirik.

Hörmətli İlham Heydər oğlu, ölkənizin beynəlxalq arenada nüfuzunu və mövqeyini gücləndirmək istiqamətində göstərdiyiniz qətiyyətli siyasi iradə və sistemli səyləriniz xüsusi tərifə layiqdir.

Gələcək həftə gözəl Bakı şəhərində baş tutacaq və dünyanın bütün dövlətlərini, eləcə də ən nüfuzlu beynəlxalq təşkilatları bir araya gətirən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının iştirakçılarının 29-cu konfransı (COP29) Sizin xarici siyasət sahəsində böyük tarixi zəfərinizdir desəm, əsla mübaligə olmaz.

Əminəm ki, bu nüfuzlu tədbirdə iqlim dəyişmələrinə qarşı mübarizə və onların nəticələrinin azaldılması, qlobal çağırışlara cavab verən həll yollarının və gücləndirici strategiyaların təsdiqlənməsi, dünya xalqlarının yaşıl iqtisadiyyata keçidi ilə bağlı təşəbbüslərinin daha da artması istiqamətində böyük nailiyyətlər əldə ediləcəkdir.

Tədbir zamanı keçiriləcək yüksək səviyyəli görüşlərdə məsuldar danışıqlarımızı, çoxtərəfli əməkdaşlıq üzrə yeni razılaşmalarımızı səbirsizliklə gözləyirəm.

Fürsətdən istifadə edərək, Sizi Zəfər Günü münasibətilə bir daha ürokün təbrik edir, Allahdan Sizə və bütün yaxınlarınıza möhkəm cansağlığı, ailə saadətini, Vətəninizin rifahı yolunda gördüyünüz işlərdə uğurlar arzulayıram, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq, rifah və daimi inkişaf diləyirəm.

Səmimi hörmətlə,

Savkat MİRZİYOYEV,
Özbəkistan Respublikasının Prezidenti

Kambocanın Kralı əlahəzrət Norodom Sihamoniyə

Əlahəzrət!

Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürokün təbrik edir, ən xoş arzularımı çatdırıram.

Inanırım ki, Azərbaycan ilə Kamboca arasındakı münasibətlər xalqlarımızın mənafələrinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Kamboca xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 noyabr 2024-cü il

Surinam Prezidenti Prezident İlham Əliyevin COP29 prosesində liderliyini təqdir edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoxi ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Surinam Prezidenti ilə görüşdən məmnunluğunu bildiren dövlətimizin başçısı Çandrikapersad Santoxinin dəvəti qəbul edib COP29 tədbirində iştirak etdiyinə görə minnətdarlığını bildirdi və vurğuladı ki, bu, ikitərəfli münasibətlərimizdə yüksək səviyyədə ilk rəsmi səfərdir. Azərbaycan Prezidenti bu səfərin əlaqələndirici perspektivləri barədə fikir mübadiləsinin aparılması üçün yaxşı imkan yaratdığını qeyd edərək, onun səmərəli nəticələr verəcəyinə ümidvarlığını bildirdi.

Xoş sözlərə görə minnətdarlığını ifadə edən Surinam



Prezidenti dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduğunu vurğuladı. Qonaq Prezident İlham Əliyevin COP29 prosesində liderliyinin təqdir olunduğunu qeyd etdi və bu cür mütəbər tədbirin təşkilinə görə minnətdarlığını bildirdi. O, COP-a sədrliyin

asan olmadığını dedi, ancaq bununla belə Azərbaycanın bu məsələdə liderlik göstərdiyini vurğuladı.

Söhbət zamanı xalqlarımız arasında dostluq münasibətlərinin olduğu bildirildi, beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı

çərçivəsində ölkələrimizin yaxından əməkdaşlıq etdiyi qeyd edildi.

Kənd təsərrüfatı, ərəza təhlükəsizliyi və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu. Qonaq Surinamdan olan tələbələrə Azərbaycanın ali təhsil müəssisələrində təqaüd verilməsi və universitetlərimiz arasında əməkdaşlığın yaradılması məsələsinə diqqət qatdı.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair məsələlərin irəliyə aparılması üçün nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkilinə bağlı razılıq əldə olundu.

Söhbət zamanı xalqlarımız arasında dostluq münasibətlərinin olduğu bildirildi, beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı

COP29 dünyanın üzləşdiyi iqlim dəyişmələri ilə bağlı problemlərin həllinə töhfə verəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri Patris Emeri Trovoada ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, San-Tome və Prinsipi Demokratik Respublikasının Baş nazirinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərdə ilk səfər olduğunu deyən dövlətimizin başçısı onun əhəmiyyətinə toxundu.

Xoş sözlərə görə minnətdarlığını bildiren Patris Emeri Trovoada Bakının gözəlliyinin onlarda xoş təəssürat yaratdığını dedi.

O, Zəfər bayramı münasibətilə təbriklərini çatdırdı, sülhün və sabitliyin təmin olunmasının önəmli qeyd etdi.

Patris Emeri Trovoada ölkəmizə səfərinin əlaqələndirici perspektivlərinin müzakirə



rəsi baxımından əhəmiyyətini vurğuladı.

Qonaq COP29-un uğurlu keçməsinə arzulayaraq qeyd etdi ki, bu tədbir dünyanın üzləşdiyi iqlim dəyişmələri ilə bağlı problemlərin həllinə töhfə verəcək.

San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri COP-da kiçik ada döv-

lətləri ilə əlaqədar ayrıca Zirvə toplantısı keçiriləcək. Azərbaycanın "Commonwealth" təşkilatı vasitəsilə kiçik ada dövlətlərinə maliyyə dəstəyi verdiyini deyən Prezident İlham Əliyev vurğuladı ki, iqlim dəyişmələrinin kiçik ada dövlətlərinə təsirinə dair məlumatın "Azərkosmos" vasitəsilə toplanması və təhlil edilməsi ilə bağlı bu ölkələrə ayrıca dəstək göstəriləcək.

Söhbət zamanı ölkələrimiz arasında bərpəolunan enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi.

Qonaq Azərbaycanın bu sahədə yaxşı təcrübəsinin olduğunu deyərək, həmin təcrübənin ölkəsi üçün də maraqlı olaçağını diqqətə çatdırdı. Bu xüsusda Azərbaycan nümayəndə heyətinin tezliklə həmin ölkəyə səfərinin və birgə layihələrin yerində müzakirə olunmasının önəmi vurğulandı.

Kansler Olaf Şoltz COP29 konfransının liderlər sammitində iştirak edə bilməyəcəyindən təəssüflənir

Noyabrın 9-da Almaniyada Federativ Respublikasının Kansleri Olaf Şoltz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışıqı əsnasında Kansler Olaf Şoltz Almaniya yaranmış siyasi vəziyyətə görə Azərbaycanın evsahibliyi etdiyi COP29 konfransının liderlər sammitində iştirak edə bilməyəcəyini təəssüflə qeyd edib. Kansler Olaf Şoltz COP29 iqlim konfransının uğurla keçməsinin əhəmiyyətini toxunaraq Almaniyanın yeni maliyyə hədəfinin əldə edilməsi üçün lazımı dəstək göstərəcəyini bildirdi.

Dövlətimizin başçısı COP29-un ev sahibi və sədr ölkə kimi Azərbaycanın məqsədlərini qeyd edərək, tərəflər arasında körpülər qurmağa çalışdığını və nəticəyünlü müzakirələrin aparılması üçün əlverişli platforma təmin etdiyini vurğuladı.

Kansler Olaf Şoltz Almaniyanın Azərbaycan ilə Ermənistan arasında sülhün və məhrəbən qonşuluq münasibətlərinin qurulmasını dəstəklədiyini qeyd edib və bu xüsusda ölkəsinin tərəfləri cəsarətli addımlar atmağa çağırtdığını deyib.

Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplərin təşəbbüsünün Azərbaycan olduğunu deyərək, Ermənistanın konstitusional əsasda ölkəmizə qarşı ərəzi iddialarının hələ də qalmaqda olduğunu bildirdi. Dövlətimizin başçısı Ermənistanın sonadın mətni üzrə təkliflərinin xeyli gecikməsinin prosesə mənfi təsir etdiyini xatırladı, amma buna baxmayaraq, tərəflərin sənədin mətni üzrə yekun razılaşma əldə etməyə yaxın olduğunu və COP başa çatdıqdan sonra danışıqların davam etdiriləcəyini vurğuladı.

Prezidentin Mətbuat Xidməti

"Qarabağın azad olunmasına öz torpaqlarımızın azad olunması qədər sevinirik"

Noyabrın 8-də Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Özgür Özəl Azərbaycan ərəzi bütövlüyünün bərpası, 44 günlük Vətən müharibəsində Qələbənin dördüncü ildönümü münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini çatdırıb. Vətən uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərə Allahdan rəhmət diləyib.

"Qarabağın azad olunmasına öz torpaqlarımızın azad olunması qədər sevinirik" deyən partiya sədri Atatürkün "Azərbaycanın ködəri kədərimiz, sevinci sevincimizdir" ifadəsini xatırladı.

Özgür Özəl Cümhuriyyət Xalq Partiyasının Avropa Şurası Parlament Assambleyasında və Sosialist İnternasionalında Azərbaycanı müdafiə etdiyini diqqətə çatdırdı.

Dövlətimizin başçısı telefon zənginə və təbriklərə görə təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev qeyd etdi ki, övvəllər müəyyən yanlışlıqlar olub, amma bunlar keçmişdə qalıb. Dövlətimizin başçısı Yeni Azərbaycan Partiyası ilə CHP arasında əməkdaşlığın müsbət istiqamətdə cərəyan etdiyini vurğuladı.

Prezidentin Mətbuat Xidməti

Zimbabve Prezidenti İlham Əliyevin prezident seçkilərində qələbəsini xalqın ona etimadı kimi dəyərləndirir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Zimbabve Respublikasının Prezidenti Emmerson Dambudzo Mnanqaqva ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Zimbabve Prezidentinin COP29-da iştirakına görə minnətdarlığını bildirdi.

İkitərəfli münasibətlərdə bu səviyyədə səfərin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev Azərbaycan ilə Zimbabve arasında güclü əməkdaşlığın qurulması üçün yaxşı imkanların olduğunu dedi.

Dövlətimizin başçısı Zimbabve Prezidentinin Azərbaycan səfərinin ikitərəfli gündəliyinin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını qeyd etdi.

Xoş sözlərə görə minnətdarlığını bildiren Emmerson Dambudzo Mnanqaqva dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu ifadə etdi.

O, İlham Əliyevə prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırdı və bu qələbəni xalqın dövlətimizin başçısına göstərdiyi etimad kimi dəyərləndirdi.

Görüşdə ölkələrimiz arasında yaxşı siyasi əlaqələrin olduğu bildirildi, siyasi məsləhətləşmə mexanizminin gücləndirilməsinin vacibliyi

vurğulandı, iqtisadi aspektin də əməkdaşlığın inkişafında oynaya biləcəyi rol qeyd edildi. BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi diqqətə çatdırıldı.

İnkişaf etməkdə olan ölkələrin iqlim dəyişmələrinin təsirinə məruz qaldıqları qeyd olundu və bu sahədə həmçinin bərpəolunan enerji sahəsində əməkdaşlığa toxunuldu.

Söhbət zamanı kənd təsərrüfatı, təhsil və digər istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qrupunun yaradılmasının və nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkilinin önəmi bildirildi.

Qvineya-Bisau Prezidenti COP29-un uğurla keçəcəyinə əmindir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Qvineya-Bisau Prezidenti COP29-un yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi, bu tədbirin uğurla keçəcəyinə əminliyini ifadə etdi.

Görüşdə ölkələrimiz arasında ilk növbədə təhsil sahəsində əməkdaşlıq məsələsinə toxunuldu. Qvineya-Bisaudan olan müxtəlif sahələrdə aid mühəndislərin, tibb sahəsi üzrə mütəxəssis

slərin hazırlanmasına dəstək və təqaüdlərin verilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan Qoşulmama Hərəkatına və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrə qrantlar ayıraq bu sahədə öz dəstəyini göstərir. Bu xüsusda Qvineya-Bisaudan olan tələbələrə də qrantların verilməsi məsələsi müzakirə olundu.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və bununla bağlı nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkilinə, həmçinin xarici işlər nazirləri vasitəsilə siyasi məsləhətləşmələrin aparılması məsələlərinə toxunuldu.



COP29
Baku
Azerbaijan

Monqolustan Prezidenti Azərbaycanca ilk səfərindən məmnundur

Zərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Monqolustan Prezidentini Bakıda görməkdən məmnunluğunu ifadə edərək dəvəti qəbul edib COP29-da iştirak etdiyinə görə ona minnətdarlığını bildirdi. Prezident İlham Əliyev bu görüşün Uxnaaqiyn Xurelsux ilə ilk görüş olduğunu deyərək bunun ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını vurğuladı.

Dövlətimizin başçısı bundan əvvəl beynəlxalq tədbirlər çərçivəsində Uxnaaqiyn Xurelsux ilə təmaslarını məmnunluqla xatırlayaraq, Monqolustan Prezidenti vəzifəsində Azərbaycanca ilk səfəri tarixi hadisə kimi dəyərləndirdi.

Prezident İlham Əliyev ölkəmizin başçısı arasında müxtəlif səviyyələrdə təmasların bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bil-



dirdi. Siyasi əlaqələrimizin çox yaxşı səviyyədə olduğunu deyən dövlətimizin başçısı iqtisadi sahədə də əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğuladı.

Xoş sözlərə və COP29-da iştiraka dəvətə görə minnətdarlığını bildiren Monqolustan Prezidenti dövlətimizin başçısının dəvətini qəbul edərək Azərbaycan səfərindən böyük məmnunluqla ifadə etdi.

Monqolustan Prezidenti dedi ki, bu görüşü ikitərəfli əlaqələr üçün tarixi görüş hesab edir.

Qonaq ölkəmizin COP29-a evsahibliyi və sədrlik etməsi münasibətilə təbriklərini çatdırdı.

Uxnaaqiyn Xurelsux da öz növbəsində əməkdaşlıqdan məmnunluqla ifadə etdi. Xarici işlər nazirləri və digər rəhbərləri qurumlar səviyyəsində səfərlərin təşkili ilə bağlı təlimatlar verdi. Monqolustanda investisiya imkanları barədə fikir mübadiləsi aparıldı.

Görüşdə hökumətlərarası komissiyaların yaradılması, turizm, təhsil, kənd təsərrüfatı, o cümlədən heyvandarlıq sahələrində əməkdaşlığın perspektivləri müzakirə olundu.

böyük inkişaf proseslərinin ona dərin təəsürat bağışladığını dedi. Uxnaaqiyn Xurelsux ölkələrimiz arasında ikitərəfli hüquq-müqavilə bazasının inkişaf etdirilməsinin önəminə toxundu.

Prezident İlham Əliyev Monqolustana səfərə dəvətə və COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı təbriklərə görə minnətdarlığını bildirdi. Azərbaycan Prezidenti də öz növbəsində Monqolustan Prezidentinin rəhbərliyi ilə bu ölkənin inkişaf etdiyini vurğuladı.

Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluqla ifadə etdi. Xarici işlər nazirləri və digər rəhbərləri qurumlar səviyyəsində səfərlərin təşkili ilə bağlı təlimatlar verdi. Monqolustanda investisiya imkanları barədə fikir mübadiləsi aparıldı.

Görüşdə hökumətlərarası komissiyaların yaradılması, turizm, təhsil, kənd təsərrüfatı, o cümlədən heyvandarlıq sahələrində əməkdaşlığın perspektivləri müzakirə olundu.

İraq COP29-da geniştərkibli nümayəndə heyəti ilə təmsil olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, iqlim dəyişmələri və ətraf mühit məsələlərinə xüsusi önəm verdiklərini deyən İraq Prezidenti iqlim dəyişmələri mövzusunda əldə olunmuş razılaşmanın icrasının vacibliyinə toxundu. Qonaq müharibələrin və hərbi münaqişələrin ətraf mühitə ən böyük təhlükə yaratdığını dedi. Əbdüllətif Camal Rəşid ölkəmizin COP29-da geniştərkibli nümayəndə heyəti ilə təmsil olunduğunu vurğuladı. İraq Prezidenti ikitərəfli əlaqələrimizin uğurla inkişaf etməsindən məmnunluqla ifadə etdi.

Azərbaycanın nəticəyönlü danışıqlara üstünlük verdiyini deyən Prezident



İlham Əliyev vurğuladı ki, ölkəmiz qlobal iqlim dəyişmələri üzrə dövlətlər arasında həmrəylik yaratmağa çalışır. COP29-da yeni maliyyə hədəfinin müəyyən olunmasının önəminə toxunan dövlətimizin başçısı bu tədbirdə iştirak etmək üçün 70 minə yaxın insanın qeydiyyatdan

keçdiyini bildirdi. Prezident İlham Əliyev Azərbaycanın ev sahibi kimi COP-a hazırlıq işlərini qısa zamanda yüksək səviyyədə gördüyünü, necə deyirlər, səhər içində səhər tikdiyini dedi, konfrans məkanında istifadə olunan materialların davamlılıq tələblərinə tam uyğun olduğunu bildirdi.

Dövlətimizin başçısı vurğuladı ki, COP-u bəhanə edərək qorbyönümlü mediada Azərbaycanı qarşı haqsız hücumlar edilir.

Azərbaycan ilə İraq arasında münasibətlərə toxunan dövlətimizin başçısı ikitərəfli hökumətlərarası komissiyaların fəaliyyət göstərdiyini qeyd etdi.

Əhməd Məhəmməd Əhməd Əl TAYYİB:

"Siz, həqiqətən, Müzəffər Ali Baş Komandansınız"



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev dəvəti qəbul edib COP29-da iştirakına görə Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əl Tayyibə minnətdarlığını bildirdi, onun burada olmasının bu tədbiri xüsusilə əhəmiyyətli etdiyini dedi.

Dövlətimizin başçısı xüsusi olaraq vurğuladı ki, bir neçə gün əvvəl Azərbaycanda dünya dini liderlərinin iştirakı ilə böyük tədbir keçirilib və Əl-Əzhəri Şərifin nümayəndələri də orada iştirak ediblər. Prezident İlham Əliyev bu tədbirdən sonra iştirakçıların işğaldan azad edilmiş bölgələrimizə səfərlərinin önəminə toxundu.

Dövlətimizin başçısı Misirə səfəri zamanı Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə

görüşünü məmnunluqla xatırlayaraq, homin görüş zamanı bir sıra önəmli məsələlərin müzakirə olunduğunu qeyd etdi və orada gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsinin aparıldığını vurğuladı.

İlk növbədə COP29-da iştirak dəvətiyə görə minnətdarlığını bildiren Əl-Əzhəri Şərifin şeyxi bunun möhtəşəm tədbir olduğunu qeyd etdi. O, Prezident İlham Əliyevə COP çərçivəsində Dinlər pavilyonunun təşkilinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.

Qonaq dedi ki, Misirə səfəri zamanı dövlətimizin başçısı ilə görüşündən böyük şəraf hissi duyub. Böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib işğal edilmiş torpaqlarımızın geri qaytarılması münasibətilə təbriklərini çatdıraraq dedi: "Siz, həqiqətən, Müzəffər Ali Baş Komandansınız. Siz qarşı tərəfə böyük səxavət göstərmisiniz. Sizin qarşı tərəfə olan humanitar rəftarınız hamıya məlumdur. Sizin bu alicənablığınız bütün dini təriqətlərin sütunlarına uyğundur".



Əl-Əzhəri Şərifin şeyxi region ölkələri ilə əlaqələrin yaxşılaşdırılmasında Azərbaycanın xüsusi rolunun olduğunu deyərək, gələcək illərində Bəhreynə keçiriləcək dinlərarası dialoq və sünni-şia dialoqunda Azərbaycanın iştirakını gözlədiyini qeyd etdi. Sünni-şia dialoqunda Azərbaycanın çox uğurlu təcrübəsinin olduğunu vurğulayan böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ölkəmizin, həmçinin müxtəlif dinlərin nümayəndələri arasında münasibətlərə və harmoniyaya da uğurlu təcrübəsinin mövcudluğunu məmnunluqla qeyd etdi.

Xoş sözlərə və Qarabağın işğaldan azad edilməsi ilə bağlı təbriklərə görə təşəkkürünü bildiren dövlətimizin başçısı 30 il işğala məruz qalmamıza baxmayaraq, ölkəmizin sülh müqab-

viləsi təşəbbüsü ilə çıxış etdiyini dedi.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanda yaşayan müsəlmanlar Heydər məscidində vəhdət və həmrəylik namazı qılırlar. Bu təcrübəmizin digər ölkələr üçün də nümunə ola biləcəyini deyən dövlətimizin başçısı Azərbaycanın islam dünyasının daha da birləşməsi üçün çalışdığını vurğuladı və islam dünyasında bölücülük cəhdlərinin mövcudluğunu təsəvvüflə qeyd etdi. Prezident İlham Əliyev bütün dinlərin nümayəndələrinin ölkəmizdə rahat yaşadıklarını dedi.

Dövlətimizin başçısı Azərbaycan nümayəndə heyətinin Bəhreynə keçiriləcək tədbirdə fəal iştirak edəcəyini bildirdi.

Əl-Əzhəri Şərifin şeyxi dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

Bosniya və Herseqovina iqtisadiyyatının müxtəlif sahələrinə Azərbaycan investisiyasını cəlb etmək marağındadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç və üzvü Jelka Tsivyanoviç ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, COP29-a dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildiren Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç bu tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı təbriklərini çatdırdı və onun uğurlu olacağına əminliyini bildirdi.

Ölkələrimiz arasında dostluq əlaqələrinin mövcudluğunu qeyd edən Denis Beçiroviç Azərbaycan Prezidentinin Sarayevoya rəsmi səfərini məmnunluqla xatırladı və Bosniya və Herseqovinanın Azərbaycan ilə qarşılıqlı səmərəli əməkdaşlığı bundan sonra da davam etdirmək əzmində olduğunu dedi.

Qonaq qeyd etdi ki, son dövrlərdə nümayəndə heyətlərinin səfərləri intensivləşib. Denis Beçiroviç Azərbaycan parlament sədri qismində səfərini xatırladı və vurğuladı ki, həm o vaxt, həm də bu dəfə şahidi olduğu kimi, ümumiyyətlə, ölkəmiz böyük inkişaf yolu keçib.

O, spiker olduğu dövrdə Bosniya və Herseqovina par-



lament tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı qətnamənin qəbul edildiyini xatırladı, bunun ölkələrimiz arasında dostluq nümayişini olduğunu dedi.

Hazırkı dövrdə Azərbaycan ilə Bosniya və Herseqovina arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini qeyd edən Denis Beçiroviç dedi ki, özü və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsivyanoviç bu səfər zamanı ölkəmizin Azərbaycan ilə ikitərəfli münasibətlərin inkişafı və dostluq əlaqələrinin möhkəmləndirilməsi istəyi ilə bağlı mesajlarını bir daha çatdırırlar. O, ölkəmizin iqtisadiyyatının müxtəlif sahələrinə Azərbaycan investisiyasını cəlb etmək marağında olduqlarını bildirdi və bu baxımdan Bosniya və Herseqovinanın infrastruktur və digər sahələrdə Azərbay-

can ilə əməkdaşlıqla bağlı təkliflərinin olduğunu dedi. İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğunu qeyd edən Denis Beçiroviç ölkəmizə səfərinin ikitərəfli hüquq-müqavilə bazasının möhkəmləndirilməsi işinə də töhfə verəcəyinə ümidvarlığını bildirdi.

Prezident İlham Əliyev dəvəti qəbul edib COP29-da iştirak etdiklərinə görə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç və üzvü Jelka Tsivyanoviçə minnətdarlığını ifadə etdi.

Bosniya və Herseqovinanın bizim üçün yaxın dost və tərəfdaş olduğunu, tarixi əlaqələrin mövcudluğunu vurğulayan dövlətimizin başçısı dedi ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasında həmrəylik, qarşılıqlı hörmət prinsipləri əsasında tərəfdaşlıq inkişaf edir.

Bosniya və Herseqovinə səfərini və Denis Beçiroviç ilə görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev həmin səfər zamanı keçirilən görüşlərin əlaqələrimizin uğurlu inkişafının davam etdirilməsi işinə xidmət etdiyini vurğuladı.

Dövlətimizin başçısı torpaqlarımızın işğal altında olduğu zaman Bosniya və Herseqovina tərəfindən Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi məsələsinə görə bir daha minnətdarlığını bildirdi, Bosniya və Herseqovina parlamentinin bununla bağlı qəbul etdiyi qətnaməni dostluq əlaqələrimizin nümayişi kimi qiymətləndirdi.

Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin fəal əməkdaşlıq etdiyini deyərək, siyasi əlaqələrimizin də yaxşı səviyyədə olduğunu vurğuladı. Hələ sovetlər dövründə Bakı ilə Sarayevonun qarndaşlaşmış şəhərlər olduğunu qeyd edən dövlətimizin başçısı, o zaman Sarayevoda çoxlu sayda nümayəndə heyətlərinin ölkəmizə gəldiyini, sərginin də təşkil edildiyini məmnunluqla xatırladı.

Söhbət zamanı Cənubi Qafqaz və Balkan regionları arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı, bərpaolunan enerji, sərmayə və infrastruktur sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu.

Şarl Mişel COP29-da iqlim dəyişmələri ilə əlaqədar vacib qərarların qəbul ediləcəyinə ümidvardır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran və bununla bağlı uğurlar arzulayan Şarl Mişel bu tədbirdə iqlim dəyişmələri ilə əlaqədar vacib qərarların qəbul ediləcəyinə ümidvarlığını ifadə etdi.



O, Avropa İttifaqının gündəliyində də iqlim dəyişmələ-

rinin prioritet və vacib mövzularından biri olduğunu dedi.

Söhbət zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olundu.

Dövlətimizin başçısı prezident Şarl Mişel ilə Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində oynadığı vasitəçilik rolunun yüksək qiymətləndirildiyini qeyd edərək vurğuladı ki, məhz onun vasitəçiliyi dövründə Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinin strukturu və vacib istiqamətlər üzrə gündəliyi formalaşmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, gələcək illər Finlandiyanın ATƏT-in fəaliyyətində olan sədri funksiyasını üzərinə götürəcəyini deyən Aleksandr Stubb Helsinki Yekun Aktının 50 illiyinin qeyd olunacağını vurğuladı.

Finlandiya Prezidenti Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin ölkəsi tərəfindən dəstəkləndiyini qeyd edərək, bu gündəliyin irəliləyişi üçün Azərbaycanın maraqlı olduğunu bildirdi.



ATƏT-in Minsk qrupunun artıq tarixi bir tərkib hissəsi olduğunu deyən dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan sülh gündəliyini dəstəkləyir. Prezident İlham Əliyev Ermənistanla da COP-da iştirak etmək üçün dəvət göndərildiyini, lakin bu ölkənin iştirak edib-etməməsinin Ermənistanın özünün qərarı olduğunu bildirdi.

Aleksandr Stubb Prezident İlham Əliyevə ölkəsinə səfərə dəvət etdi. Dövlətimizin başçısı dəvəti məmnunluqla qəbul etdi.

Söhbət zamanı ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Ölkəmizdə istehsal olunan "yaşıl enerji"nin Avropaya ixracı üçün konkret layihələr həyata keçirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Belçika Krallığının Baş naziri Aleksandr De Kro ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Belçika Krallığının Baş naziri COP29-un keçirilməsi münasibətilə təbriklərini çatdıraraq iqlim dəyişmələri ilə bağlı məsələlərin müzakirəsi üçün bu tədbirin çox önəmli olduğunu dedi.

Qonaq Azərbaycanın COP-un təşkilində və ümumilikdə zəngin enerji sərvətlərinə malik bir ölkə kimi iqlim dəyişmələri məsələsində böyük rol oynadığını vurğuladı. Aleksandr De Kro ölkəmizə səfərinin həm ikitərəfli, həm də Azərbaycan-Avropa İttifaqı münasibətlərinin müzakirəsi üçün imkan yaratdığını qeyd edərək, Avropa İttifaqı ilə Azərbaycan arasında yaxşı əlaqələrin olduğunu və bu əlaqələrin inkişafını dəstəklədiyini dedi.

Dövlətimizin başçısı ölkəmizlə Avropa İttifaqı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd etdi. Azərbaycanın "yaşıl enerji" imkanlarına toxunan və Xəzər dənizinin Azərbaycan sahillərində böyük külək enerjisi potensialının olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə istehsal olunan "yaşıl enerji"nin Avropaya ixracı üçün konkret layihələrin həyata keçirildiyini bildirdi.



Azərbaycan Prezidenti ölkəmizlə Avropa İttifaqı arasında digər sahələrdə də yaxşı əməkdaşlığın qurulduğunu dedi. Prezident İlham Əliyev COP29-a hazırlıqla bağlı az vaxt olmasına baxmayaraq,

Azərbaycanın bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün söyləyərək göstərdiyini vurğuladı.

Azərbaycan Prezidenti ölkəmizin də iqlim dəyişmələrinə məruz qaldığını bildirdi. Görüşdə regional məsələlər, Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyi ilə bağlı fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı son bir ildə fəal danışıqlar nəticəsində ilə Avropa İttifaqı arasında digər sahələrdə də yaxşı əməkdaşlığın qurulduğunu dedi.

Prezident İlham Əliyev COP29-a hazırlıqla bağlı az vaxt olmasına baxmayaraq,

Azərbaycanın bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün söyləyərək göstərdiyini vurğuladı.

sında Azərbaycana qarşı ərazi iddiaları sülh müqaviləsinin imzalanmasına maneə olaraq qalmaqdadır və bu konstitusiyaya dəyişdirilməlidir.

Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan Ermənistanı COP29-a dəvət edib. Bu ölkənin COP29-da iştirak edib-etməməsi Ermənistanın öz qərarıdır.

Söhbət zamanı limanlar sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu, Belçika şirkətlərinin dənizdə bərpaulunan enerji sahəsində böyük imkanlara malik olduğunu bildirdi.

İkitərəfli münasibətlər məmnunluq doğurur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiq ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərdən məmnunluq ifadə olundu, yüksək səviyyəli qarşılıqlı səfərlərdə intensivlik qeyd edildi. Beynəlxalq təşkilatlarda əməkdaşlıq, həmçinin sənaye, infrastruktur, sərmayələr, bərpaulunan enerji sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.



Prezident İlham Əliyev Azərbaycana qarşı koordinasiya olunmuş media hücumlarının təşkil edildiyini vurğula-

dı. Dövlətimizin başçısı Serbiyada demiryol vağzalında stansiya binasında baş vermiş qəzədə insanların həlak olma-

sı ilə bağlı başsağlığını çatdırdı. Serbiya Prezidenti başsağlığına görə minnətdarlığını bildirdi.

Azərbaycanla Belarus arasında ümumi ticarət dövriyyəsi 41 faiz artıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Prezident Aleksandr Lukaşenonun dəvəti qəbul edib COP29 tədbirində iştirakına görə minnətdarlığını bildirdi.

Azərbaycan Prezidenti vurğuladı ki, COP29-a hazırlıq işlərinə az vaxtın olmasına baxmayaraq, bu işlər yüksək səviyyədə həyata keçirilib.

Aleksandr Lukaşenko Bakının gözəlliyinin bu dəfə də onda dərin təəssürat hissi yaratdığını dedi.



Söhbət zamanı ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulandı, beynəlxalq təşkilatlar çərçivəsində somərəli əməkdaşlığın həyata keçirildiyi

qeyd edildi, ümumi ticarət dövriyyəsinin 41 faiz artdığını bildirildi.

İşğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərində, modul tipli evlərin tikinti-

sində Belarus şirkətlərinin iştirakı məmnunluqla qeyd olundu.

Prezident İlham Əliyev Belarus tərəfindən Şuşaya hədiyyə olunan traktorlara görə Aleksandr Lukaşenkoya bir daha təşəkkürünü bildirdi.

Belarus dövlətinin başçısı bu ilin mayında Azərbaycana səfərini məmnunluqla xatırladı.

Söhbət zamanı yaşayış binaları üçün liftlərin birgə istehsalını təşkil etmək məqsədilə işlərin getdiyini vurğulandı, Ağdam rayonunda aqrosəhərciyyənin salınması, kənd təsərrüfatı, maşınqayırma və sənaye sahələrində əməkdaşlıq, kənd təsərrüfatı sahəsində kadrların hazırlanması və mütəxəssislərin mübadiləsi məsələləri qeyd edildi.

Parlament seçkilərinin nəticələri gürcü xalqının iradəsini əks etdirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Gürcüstanda keçirilən parlament seçkilərində "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının qələbəsi münasibətilə İrakli Kobaxidzəni təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzuladı. Bu seçkilərin nəticələrinin gürcü xalqının iradəsini əks etdirdiyini vurğuladı. İrakli Kobaxidze təbriklərə görə təşəkkürünü bildirdi. Görüşdə ölkələrimiz arasında ikitərəfli dostluq və qardaşlıq əlaqələrinin olduğunu vurğulandı, siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığımızın müsbət nəticələri qeyd edildi.

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini ölkəmizə rəsmi səfərə dəvət etdi.



İrakli Kobaxidze də öz növbəsində dövlətimizin başçısını Gürcüstan səfərə dəvət etdi. Həm Azərbaycan Prezidenti,

həm də Gürcüstanın Baş naziri qarşılıqlı minnətdarlıqlarını bildirərək dövlətləri məmnunluqla qəbul etdilər.

Qarabağda quruculuq layihələrində Slovakiya şirkətləri iştirak edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, qonaq Azərbaycanın, o cümlədən Bakı şəhərinin inkişafını məmnunluqla qeyd etdi.

Görüşdə Azərbaycan ilə Slovakiya arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyini bildirdi, birgə sənaye müəssisələrinin yaradılması məsələsi, IT sahəsində əməkdaşlıq, Qarabağda quruculuq layihələrində Slovakiya şirkətlərinin iştirakı qeyd olundu. Azərbaycanın Slovakiya arasında nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivliyini vurğulandı.

Prezident İlham Əliyev Qarabağda Slovakiya tərəfindən quruculuq layihəsinin həyata keçirildiyini məmnunluqla qeyd etdi.



Gələcək ildən Azərbaycanda NATO əlaqələndirici səfirlik funksiyasını Slovakiya səfirliyinin həyata keçirəcəyi bildirildi.

Slovakiya Prezidenti dövlətimizin başçısını ölkəsinə səfərə dəvət etdi. Azərbaycan Prezidenti dəvəti məmnunluqla qəbul etdi.

COP29-a sədrliyin uğurla aparılması üçün BMT ölkəmizə hər cür dəstək göstərməyə hazırdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, BMT Baş katibi Azərbaycanın COP29-a sədrliyinə görə təbriklərini çatdırdı və bununla bağlı uğurlar arzuladı.

Antonio Quterreş BMT Katibliyi ilə Azərbaycan nümayəndə heyətinin yaxından əməkdaşlıq etdiyini vurğula-



yaraq, ölkəmizin sədrliyinin uğurla aparılması üçün BMT-nin hər cür dəstək göstərməyə hazır olduğunu dedi. Baş ka-

tib COP çərçivəsində G20-nin tədbirində və COP-un bağlanmış mərasimində də iştirak edəcəyini bildirdi. Söhbət

zamanı builki COP-un gündəliyində maliyyə hədəfləri mövzusunun olduğunu qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan müxtəlif ölkələr arasında konsensusun tapılması və həmrəyliyin əldə olunması istiqamətində söylədiklərini bundan sonra da davam etdirəcək. Görüşdə global iqlim dəyişmələri mövzusunun əhəmiyyəti vurğulandı, "Gələcəyin Sammiti"-nin və BMT-nin digər sənədlərində də iqlim dəyişmələri mövzusunun xüsusi prioritet məsələlərdən olduğu bildirildi.

Baş nazir Əli Əsədov Butanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 11-də Butan Krallığının Baş naziri Tserinq Tobqay ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Bakıda keçirilən BMT-nin İqlim Də-



yişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un iqlim dəyişmələrinə qarşı beynəlxalq səylərə mühüm töhfə verəcəyini əminlik ifadə olunub.

Azərbaycan ilə Butan arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq məsələləri müzakirə edildi.

UNICEF-in icraçı direktoru ilə görüş

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 11-də Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Katrin Rassel ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessi-



yasının (COP29) Bakıda keçirilməsi beynəlxalq itimayət tərəfindən ölkəmizə göstərilən böyük etimadın bariz nümunəsi kimi qiymətləndirilib.

Azərbaycan ilə UNICEF arasında birgə həyata keçirilən layihələr nəzərdən keçirilib, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Baş nazir Anqolanın vitse-prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 11-də Anqola Respublikasının vitse-prezidenti Esperansa da Koşta ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Kon-



vensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un əhəmiyyəti vurğulandı. Azərbaycanın Afrika dövlətləri, o cümlədən Anqola ilə əlaqələrin inkişafına önəm verdiyi bildirildi.

Görüşdə Azərbaycan-Anqola ikitərəfli əməkdaşlığının qarşılıqlı maraq doğuran sahələrdə inkişaf etdirilməsi perspektivləri müzakirə olundu.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Prezidentin köməkçisi Anar Ələkbərov COP29 məkanındakı Azərbaycan pavilyonunu ziyarət ediblər



Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Prezidentin köməkçisi Anar Ələkbərov tədbirin keçirildiyi məkana baş çəkib, burada yerləşən



Azərbaycan pavilyonunu ziyarət ediblər. Qeyd edək ki, noyabrın 11-22-də Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə ölkəmizdə baş tutur. COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

Leyla Əliyeva Dəniz Növlərinin Beynəlxalq Müdafiəsi layihəsinin təqdimatında iştirak edib



Bakıda keçirilən COP29 çərçivəsində "FINS Initiative" (Dəniz Növlərinin Beynəlxalq Müdafiəsi) adı altında keçirilən sərgi və müzakirələr davam edir.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, "IDEA" İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla

Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva layihə çərçivəsində COP29 məkanında və Dənizkənarı Milli Parkda təşkil edilən sərgi ilə tanış olublar.

Qeyd edək ki, COP29 zamanı "FINS Initiative" adı altında xüsusi panel müzakirələr və sərgi proqramı təşkil olunub. Sərgi çərçivəsində sualtı dünyaya və dünya sula-

rında yaşayan canlıların önəmiyyətinə həsr olunan, onların qorunmasının vacibliyini ön plana çıxaran fotolar nümayiş etdirilir.

On bir gün ərzində COP29-un "yaşıl zona"sında qurulmuş pavilyonda xarici ekspertlərlə panel müzakirələri keçiriləcək, təqdimatlar və mövzuya aid çəkilmiş sənədli filmlərin nümayişi olacaq.

Azərbaycan hökuməti Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalayıb



Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) başlanğıcında Azərbaycan hökuməti Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalayaraq, iqlim siyasətində uşaqları ön plana çəkmək öhdəliyini götürüb.

AZƏRTAC xəbər verir ki, mərasimində Azərbaycan Respublikasının ekologiya və

təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev, UNICEF-in icraçı direktoru Ketrin Russell, COP29-un gənc iqlim çempionu Leyla Həsənova, yüksək səviyyəli dövlət rəsmiləri, həmçinin Azərbaycanın uşaqları və gəncləri iştirak ediblər.

UNICEF Azərbaycan hökumətinin bu bəyannaməni imzalamaqla götürdüyü öhdəliyi alqışlayır. Belə ki, bu bəyannamə inklüziv, həmçinin uşaqlar və gəncləri rəhbər tutan iqlim siyasətlərini və fəaliyyətlərini sürətləndirmək üçün yerli və global səviyye-

lərdə qəbul edilmiş ilk belə çərçivədir.

İqlim dəyişiklikləri uşaqların sağlamlığına, inkişafına, təhlükəsizliyinə və əsas xidmətlərə çıxışına ciddi təsir göstərir. Bir milyard yaxın uşaq, yəni dünyadakı uşaqların yarısı iqlim dəyişiklikləri və çirklən-

mənin təsirlərindən "son dərəcə yüksək risk" altında olan 33 ölkədən birində yaşayır.

"Bu gün biz, Azərbaycanın uşaqlar və gənclər üçün əhəmiyyətli olan iqlim prosesinə sadiqliyini bir daha təsdiq edirik", - deyər Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri və COP29-un

prezidenti Muxtar Babayev bildirib.

Muxtar Babayev deyib: "Biz hər kəsi iqlim fəaliyyətlərinin uşaqlar və gənclər üçün daha davamlı bir gələcək yaratmağa necə töhfə verəcəyini düşünməyə çağırırıq".

"Uşaqları iqlim dəyişmələri üzrə siyasətlərin mərkəzinə

yerləşdirməyimiz və iqlim dəyişmələrinin təsirlərindən onları qorumaq üçün həll yollarına sarmaya yatırmağımız vacibdir", - deyər UNICEF-in icraçı direktoru Ketrin Russell bildirib. O deyib: "Azərbaycanın bu bəyannaməni imzalaması uşaqları iqlim gündəminin mərkəzinə qoyan növbəti bir addımdır".

UNICEF digər ölkələri də bu bəyannaməni imzalamağa və uşaqları iqlim dəyişikliklərinin pisləşən təsirlərindən qorumaq üçün öhdəlik götürməyə çağırır.

Bəyannamənin icrasını dəstəkləmək üçün UNICEF hökumətlər və tərəfdaşlarla birgə, uşaqlar üçün vacib olan təhsil, sosial müdafiə və səhiyyə kimi mövcud sistemləri uyğunlaşdırmaq və gücləndirmək üzərində çalışır. Məqsəd bu xidmətləri iqlim dəyişikliklərinə davamlı və təsirlərə cavab verə bilən etməkdir.



Şimali Makedoniyanın Prezidenti Heydər Əliyev Mərkəzində olub



Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska Davkova noyabrın 11-də Heydər Əliyev Mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, Qordana Silyanovska Davkova dünya memarlığının na-

dir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib.

Bildirilib ki, mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr, həmçinin Azərbaycan tarixinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə təbliğinə xidmət edir.

Ali qonaq "Azərbaycan inciləri", "Musiqi alətləri: birlik və müxtəliflik" adlı sərğilər və digər kolleksiyalar ilə tanış olub.

San-Tome və Prinsipi Demokratik Respublikası ilə iqtisadi əlaqələrin inkişafı müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cəbbarov San-Tome və Prinsipi Demokratik Respublikasının ətraf mühit naziri Nilda da Mata və planlaşdırma, maliyyə və mavi iqtisadiyyat naziri Qinesio da Mata ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə ikitərəfli iqtisadi münasibətlərin inkişafı barədə müzakirələr aparılıb, alter-



nativ enerji mənbələrindən istifadənin genişləndirilməsinin və dayanıqlı biznes strategiyalarının formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Tərəflər ölkələrimizin iqtisadi əlaqələrinin təşviqi üçün mövcud imkanları nəzərdən keçirib, kənd təsərrüfatı, sənaye və bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Birgə fəaliyyətin prioritetləri üzrə təkliflər irəli sürülüb.

Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cəbbarovun COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Riqtterink ilə görüşü olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi, global iqlim fəaliyyətində aktiv iştirakı və AYİB-lə müxtəlif istiqamətlər üzrə uğurlu tərəfdaşlığı qeyd edilib. Bildirilib ki, ölkəmizin sosial-iqtisadi inkişaf hədəflərində "yaşıl iqtisadiyyat"ın təşviqi mühüm yer tutur.



Görüşdə AYİB ilə "yaşıl iqtisadiyyat", bərpaolunan enerji mənbələrindən istifadə sahəsində birgə fəaliyyətin gücləndirilməsi, dövlət-özlə tərəfdaşlığının dəstəklənməsi, infrastruktur və digər istiqamətlər üzrə layihələrin icrası məqsədilə atılacaq addımlar müzakirə edilib. Əməkdaşlığın enerji sahəsində aşağı karbonlu həllərə keçid istiqamətində şaxələndirilməsinin əhəmiyyəti qeyd edilib. COP29

çərçivəsində Azərbaycan-AYİB tərəfdaşlığının gücləndirilməsi üçün platformaların perspektivləri müzakirə edilib. AYİB-in birinci vitse-prezidenti Yurgen Riqtterink bankın ölkəmizlə səmərəli əməkdaşlığını və COP29 çərçivəsində həyata keçirilən tədbirlərin önəmini qeyd edib. Azərbaycanın zəngin iqtisadi potensialının əlaqələrin genişlənməsi üçün perspektivlər yaratdığını və qurumun Azərbaycana dəstəyinin davamlı olacağını bildirdi.

Tərəflər Azərbaycan-AYİB əlaqələrinin dayanıqlı inkişaf və səmərəli iqlim fəaliyyəti üçün faydaları, birgə layihələrin perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Baş direktor: "Azərbaycan "yaşıl enerji" zonalarının inkişafı istiqamətində unikal imkan qarşısındadır"

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanı keçirilməsi ölkəmizin "yaşıl enerji"yə keçidində, eləcə də bərpaolunan enerjinin inkişafı məqsədlərinə nail olumasında mühüm rol oynayacaq. Şübhəsiz ki, bu beynəlxalq konfransda "yaşıl enerji"yə qlobal keçidə bağlı mühüm qərarlar qəbul ediləcək. Azərbaycan gələcəkdə ölkəmizin iqtisadi inkişafına dəstək olacaq "yaşıl enerji"nin Avropaya ixracı ilə bağlı layihənin həyata keçirilməsi üçün əhəmiyyətli tərəfdaşlar cəlb edə biləcək. Nəzərə alsaq ki, Azərbaycanın alternativ enerji mənbələri üçün çox böyük potensialı var, belə mühüm layihələrin həyata keçirilməsi istiqamətində beynəlxalq maliyyə kanallarının açılması "yaşıl enerji"nin yeni dövrünün başlanğıcı olacaq.

Mövzu ilə bağlı AZƏRTAC-ın suallarını Qlobal Bərpa Olunan Enerji Alyansının (GRA) baş direktoru Brüs Duqlas cavablandırır.

- COP29-un dünya üçün əhəmiyyətini necə qiymətləndirirsiniz? Bu tip konfranslar iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə necə töhfə verir?

- COP28 2030-cu ilə qədər bərpaolunan enerjini üç dəfə artırmaq, enerji səmərəliliyini iki dəfə artırmaq və qalıq yanacaq aradan qaldırmaq üçün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) konsensusu ilə tarixə düşüb. Bir il sonra COP29, COP28-dən COP30-a əhəmiyyətli aralıq addım kimi enerji keçidində mühüm mərhələyə çevrilir. Bu cür konfranslar təkcə iqlim problemi ilə bağlı məlumatlılığı artırmaq üçün deyil, həm də müzakirələr, məlumat, təcrübə mübadiləsi və gələcək üçün konkret fəaliyyətlərin razılaşdırılması məqsədilə əsas maraqlı tərəfləri bir araya gətirmək üçün nəzərdə tutulub. COP29 bu trayektoriyaya "maliyyə COP" kimi uyğun gəlir. Maliyyə enerji keçidinin əsas "sürücüsüdür". Avropa və Mərkəzi Asiya regionunun inkişaf etməkdə olan bazarları və iqtisadiyyatlarında (EMDE) bərpaolunan enerji təşəbbüsləri üçün



maliyyə axınının təmin edilməsi Bakıda keçiriləcək konfransın əsas mövzusu olacaq. COP29 sədrliyi iqlim maliyyəsi də daxil olmaqla diqqət mərkəzində olacaq əsas mövzuları əks etdirən gündəliyi təqdim edib.

- Sizcə, Azərbaycanda keçirilən BMT-nin COP29 iqlim konfransının əsas məqsədləri nədən ibarətdir və bu məqsədlərə nail olmaq üçün hansı prioritetlər önə çəkiləcək? Bu konfransdan gözlənilənləriniz nədir?

- COP29-un əsas məqsədlərindən biri İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) təklifini müzakirə etmək olacaq. Bundan əlavə, COP29 sədrliyinin fəaliyyət gündəliyinin irəliləyişində liderliyini, xüsusən də dünya üzrə şirkət və təşkilatların dəstəkləyə biləcəyi üç kritik enerji mövzusunun qeyd edərək. Bu mövzulara enerjinin saxlanması və bərpaolunan enerji çəviyikliyi artırmaq üçün şəbəkələr, "yaşıl məkan"lar, dəhlizlər və "yaşıl hidrogen" üzrə qlobal hədəf daxildir. Qlobal liderlərin maliyyə, şəbəkələr və saxlama sahəsində bu qlobal məqsədləri dəstəkləməklə COP28-in uğurunu təkrarlamaq imkanı var. Bu, fəaliyyətə təkan verəcək və liderlik üçün global yarış yaradacaq.

- Sizcə, global səviyyədə "yaşıl transformasiya" mümkündürmü? Bu transformasiyanın perspektivlərini necə görürsünüz?

- "Yaşıl keçid" global səviyyədə tamamilə mümkündür və biz bunu reallaşdırmaq üçün hər gün mübarizə aparırıq. Bununla belə, biz faktlarla üzlaşmalıyıq: 2030-cu ilə qədər bərpaolunan enerjinin üç dəfə artırılması məqsədinə nail olmaq bizim üçün asan deyil. 2023-cü

ildə gördüyümüz kimi, dünyanın hər yerindən maraqlı tərəflər bərpaolunan enerji potensialında rekord artımlar təmin etmək üçün yorulmadan çalışsalar da, ambisiyalarımız və hərəkətlərimiz arasında hələ də mühüm boşluq var. Buna görə də biz iddialı, spesifik və əldə edilə bilən bərpaolunan enerji hədəflərinin Milli Səviyyədə Müəyyən Edilmiş Təhdidlərə (NDC) daxil edilməsinin vacibliyini vurğulayırıq ki, bunlar milli səviyyədə iqlim öhdəliklərinin faktiki icrası üçün yol xəritələri kimi xidmət edir. Mesaj aydındır: biz indi bu istiqamətdə dəyişikliklər etməliyik.

- Bildiyiniz kimi, inkişaf etməkdə olan ölkələr iqlim dəyişikliyi ilə mübarizə üçün inkişaf etmiş ölkələrin vəd etdiyi vəsaitin olmamasından narahatdır. Sizcə, COP29 bu yardımın yeni səviyyəsini müəyyən edə bilirmi?

- COP29 zamanı dünya liderlərinin 2030-cu ilə qədər bərpaolunan enerjini üç dəfə artırmaq üçün lazım olan 10 trilyon dollarlıq məcmu investisiyaya nail olmaq məqsədilə bərpaolunan enerjiyə investisiyaların maliyyələşdirilməsini müzakirə etmələri vacib olacaq. Bərpaolunan enerji mənbələrinin paylanması gəldikdə isə, EMDE ölkələrinə xüsusi diqqət yetirilməlidir.

- Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin "yaşıl enerji" zonasına çevrilməsi imkanlarını necə qiymətləndirirsiniz?

- Azərbaycan və onun qonşu ölkələri "yaşıl enerji" zonalarının inkişafı istiqamətində unikal imkan qarşısındadır. Dünya Bankı Qrupunun təşəbbüsü olan "Enerji Sektorunun İdarə edilməsində Yardım Proqramı" (ESMAP) əsasında, Azərbaycanda dəniz külünün texniki potensialı 157 GVt təşkil edir. Bunun 35 GVt-i dənizdə sabit layihələr üçün, 122 GVt isə dəniz külüyü layihələri üçün uyğundur (dayazsulı hövzələrdə 35 GVt və dənizdəki hövzələrdə 122 GVt). Bu, böyük miqdarda quruda külək və günəş fotovoltaik potensialı ilə birləşərək ölkəni "yaşıl enerji" zonasına çevirir və yüksək gərginlikli birbaşa cərəyan (HVDC) vasitəsilə digər bazarların enerji təchizatını təmin edir.

Energetika naziri Avropa Komissiyası və Avropa İnvestisiya Bankı ilə görüşlər keçirib

Energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində Bakıda səfərdə olan Avropa Komissiyasının Enerji üzrə baş direktoru Ditte Jul Jørgensen və Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti Tereza Çervinska ilə görüşüb.

AZƏRTAC Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Avropa Komissiyasının Enerji üzrə baş direktoru Ditte Jul Jørgensen ilə görüşdə Azərbaycanın enerji təchizatında etibarlı tərəfdaş olduğu və Avropa İttifaqı ilə yenilənmiş strateji enerji tərəfdaşlığı çərçivəsində əməkdaşlıq edildiyi qeyd olunub.

"Cənub qaz dəhlizi"nin genişləndirilməsi üzrə mövcud vəziyyət, eləcə də Enerji Dialoqu və Məşvərət Şurası çərçivəsində əməkdaşlıqdan irəli gələn məsələlər müzakirə edilib. Görüşdə Azərbaycandan Avropaya "yaşıl enerji"nin tədarükü üzrə hazırda həyata keçirilən "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi", eləcə də "Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi" üzrə inkişaf prosesləri diqqətə çatdırılıb. Avropa şirkətlərinin "yaşıl enerji" infrastrukturlarının qurulması və Xəzər dənizində külək enerjisinin istehsalı-ixracı və istehlakçılara çatdırılması istiqamətində iştirak imkanlarından bəhs edilib.



Söhbət zamanı COP29-un enerji təşəbbüsləri və birgə keçiriləcək tədbirlərdən danışılıb. "Yaşıl enerji" dəhlizləri, enerji şəbəkələri, enerji sistemlərinin təkmilləşdirilməsi, hidrogen və enerji səmərəliliyi sahələrində bankla investisiya əməkdaşlıq imkanları dəyərləndirilib. Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti Tereza Çervinska Azərbaycanın bərpaolunan enerji layihələri üzrə atdığı addımları yüksək qiymətləndirib və bankın ölkəmizlə "yaşıl enerji" tərəfdaşlığında maraqlı olduğunu ifadə edib.

hələdə əsasən ixracçı ölkələri layihələrin həyata keçiriləcəyi, bu aspektdə "Xəzər-Qara dəniz-Avropa" və "Mərkəzi Asiya-Azərbaycan" "yaşıl enerji" dəhlizlərindən danışılıb. "Yaşıl enerji" dəhlizləri, enerji şəbəkələri, enerji sistemlərinin təkmilləşdirilməsi, hidrogen və enerji səmərəliliyi sahələrində bankla investisiya əməkdaşlıq imkanları dəyərləndirilib. Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti Tereza Çervinska Azərbaycanın bərpaolunan enerji layihələri üzrə atdığı addımları yüksək qiymətləndirib və bankın ölkəmizlə "yaşıl enerji" tərəfdaşlığında maraqlı olduğunu ifadə edib.

Britaniyanın gənclərdən ibarət nümayəndə heyətinin üzvü COP29 çərçivəsində təqdimatla çıxış edib

Noyabrın 11-də COP29 çərçivəsində İslandiya innovasiyasında layihə menecerlərindən biri, Böyük Britaniyanın gənclərdən ibarət nümayəndə heyətinin üzvü Arianna Abdul-Nur "Heç vaxt görə bilməyəcəyimiz bir gələcək üçün toxum əkmək: zeytun ağacından çıxarılan həyat dərsləri" adlı təqdimatla çıxış edib.



AZƏRTAC xəbər verir ki, təqdimatda Arianna Abdul-Nur öz həyatı, təhsili, insanları lazımi resurslara sahib olmaları və xüsusilə gələcək nəsillərin maraqlarına uyğun hərəkət etməkdən söz açıb.

"İnanıram ki, COP29-da iqlim dəyişikliyi ilə mübarizədə necə irəliləyəcəyimiz haqqında mühüm söhbətlər aparacağıq", - deyərək bildirdi.

Dövlət və hökumət başçıları "ASAN xidmət" ilə tanış olublar



Zimbabve Respublikasının Prezidenti Emmerson Dambudzo Mnanqqa, Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Teye Atske Selassie və Keniya Respublikasının Baş naziri Musalia Mudavadi "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət" mərkəzləri və sosial innovasiyalar istiqamətində

həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Bildirilib ki, şəffaflığın artırılması və innovasiyaların tətbiqi baxımından "ASAN xidmət" in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Həmçinin Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə "Qlobal Hökumət Mükəmməlliyi Mükafatı" Proqramı çərçivəsində "Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti" seçilərək xüsusi mükafata layiq görüldüyü, habelə "ASAN xidmət" modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.

Qonaqlar "ASAN xidmət" mərkəzinin onlarda

Proqramı çərçivəsində "Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti" seçilərək xüsusi mükafata layiq görüldüyü, habelə "ASAN xidmət" modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.

Qonaqlar "ASAN xidmət" mərkəzinin onlarda

yüksək təəssürat yaratdığını bildirib və bu konsepsiyanın ölkələrində tətbiqi ilə bağlı müvafiq qurumlarına yerində də tapşırıq veriblər. Həmçinin qonaqlara "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar "ASAN xidmət", "ABAD" publik hüquqi şəxsin fəaliyyəti

ilə əlaqədar ətraflı məlumat verilib.

Qeyd edək ki, yüksək səviyyəli qonaqlar Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-də iştirak məqsədilə ölkəmizdə səfərdədirlər.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Bakıda artıq öz işinə başlayıb. Dünyanın dörd bir yanından gələn ölkələrlə insan qlobal iqlim dəyişikliyinə fəsadların aradan qaldırılması, onunla effektiv mübarizə aparılması üçün Azərbaycanın paytaxtına toplaşaraq çözüm arayıb, vacib təkliflər irəli sürür, çağırışlar edirlər.

Qlobal toplantının fonunda diqqətə layiq olan məqamlardan biri isə, heç şübhəsiz, COP kimi beynəlxalq miqyaslı böyük tədbirlərin ölkəmizin uğurla evsahibliyi etməsidir. Amma qonaqların sayı baxımından dünyanın ən böyük tədbiri olan COP29-a qədər Azərbaycanın neçə-neçə dünyamiqyaslı tədbirlə layiqincə evsahibliyi etməsinə göz önünə gətirdikdə bunun heç də təsadüfi olmadığını görürük.

Dünyanın hər yerindən görünən Azərbaycan

Hələ illər öncədən bu cür kütləvi tədbirləri keçirmək təcrübəsi olan Azərbaycan hər zaman ortaya yaxşı nümunə qoyub. İstər siyasi, iqtisadi, istərsə də humanitar olsun, fərqi yoxdur, həmişə keçirdiyi tədbirlər ideal formada həyata keçirilib. Yüksək səviyyədə təşkilatçılıq, nümunəvi evsahibliyi ilə hər zaman seçilən ölkəmiz qonaqpərvərliyi, insanların mehribanlıq, gülürlüzlüyü ilə də qonaqların yaddaşında unudulmaz iz buraxıb.

Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, "Avroviziya" Mahni Müsabiqəsi, eləcə də Azər-

Azərbaycan nümunəsi

COP29-a layiqli evsahibliyi ölkəmizin növbəti beynəlxalq nailiyyəti kimi tarixə yazılacaq



baycının Qoşulma Hərəkətinə sədrliyi dövründə bu çərçivədə ölkəmizdə həyata keçirilən SPECA-nın Zirvə görüşü, Beynəlxalq Astro-navtika Konqresi kimi mühüm tədbirlər də bu qəbildəndir.

Respublikamız "Avroviziya-2012" Mahni Müsabiqəsi kimi möhtəşəm musiqi yarışmasını, ardınca Birinci Avropa Oyunlarını yüksək təşkilatçılıqla keçirərək beynəlxalq aləmdə nüfuz sahibi oldu. Azərbaycan keçirdiyi bu tədbirlər zamanı ortaya qoyduğu mükəmməl nümunələrlə dünyanın hər yerindən aydın göründü. Hətta ölkəmizə qarşı qərəzli mövqedə olanlar belə həmin vaxt nümayiş etdirilən yüksək təşkilatçılıq, qonaqpərvərliyi, respublikamızın müasirliyini, gözəlliyini etiraf etməli oldular. Ən əsası, Azərbaycanın multikultural, tolerant mühiti tam müəlbəğsiz demək olar ki, ölkəmizə gələn qonaqların hər birini heyrləndirdi. Çünki respublikamızda min illərdir var olan multikultural, tolerantlıq mühitində hazırkı dövrdə dünyanın heç bir yerində rast gəlmək mümkün deyil.

Yüksək təşkilatçılıq

2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə

bağlı qərarın qəbul edilməsi isə Azərbaycanın dünyadakı nüfuzlu mövqeyinin daha bir ifadəsi oldu. Möhtəşəm formada təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi həm də Azərbaycanın bütün sahələrdə xarici ölkələrdə təqdimatı, ölkəmiz haqqında məlumatların çatdırılması üçün mühüm platforma oldu.

Adıçəkilən beynəlxalq səviyyəli tədbirlərin təşkilində Azərbaycanın Birinci vitse-prezidenti, ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. İstər Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, istərsə də "Avroviziya" Mahni Müsabiqəsi olsun, Birinci xanım Mehriban Əliyevanın həmin tədbirlərin Təşkilat Komitəsinə rəhbərliyi sayəsində ən yüksək səviyyədə keçirilib.

Hazırda isə Azərbaycan COP29-un timsalında daha bir dünyamiqyaslı tədbirə evsahibliyi edir. Vurğulayaq ki, respublikamız ətraf mühitin mühafizəsinə və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verir və bu istiqamətdə mühüm işlər görür. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası üzrə yekdil qərarla ölkəmizin ev sahibi seçilməsi də bunun bariz göstəricisidir.

Əminliklə demək olar ki, onminlərlə öcnəbi qonağın iştirak etdiyi bu nəhəng tədbiri də ölkəmiz yüksək səviyyədə keçirəcək, mükəmməl evsahibliyini, qonaqpərvərliyini dünyaya nümayiş etdirərək nümunə göstərəcək. Bir sözlə, Azərbaycan COP29-a layiqli evsahibliyi ilə növbəti beynəlxalq nailiyyətini tarixə həkk edəcək.

Yasəmən MUSAJEVA,
"Azərbaycan"



COP29
Baku
Azerbaijan



Dünya mediası COP29-dan yazır

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edir. COP29-un Bakıda keçirilməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun günbəgün artdığını sübutdur. Azərbaycanın belə nəhəng tədbirləri yüksək səviyyədə təşkil etmək üçün müasir infrastruktur və təhlükəsizlikə malik olması dünya ictimaiyyətinə məlumdur.

Ölkəmizin COP29-a da uğurla evsahibliyi dünya mediasının diqqət mərkəzindədir. Belə ki, bir sıra beynəlxalq mətbuatda yayımlanan məqalələr və reportajlarda qeyd olunur ki, Bakıda keçirilən tədbir global iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək xüsusi hadisələr və təşəbbüslərlə yadda qalacaq. Onlardan bəzilərinə diqqətə çatdırırıq.

Türkiyənin "TRT Haber" telekanalı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda işə başlanması ilə bağlı reportaj hazırlayıb. Telekanal iqlim dəyişikliyi ilə mübarizə üzrə konkret addımları müzakirə etmək üçün dünyanın hər yerindən dövlət və hökumət başçıların, alimlərin və ekoloji fəallların Bakıda toplaşdığını qeyd edib. "Tarixi COP29-un gündəliyinə atmosfer emissiyalarının qlobal səkildə azaldılması, iqlim dəyişikliyinə uyğunlaşma addımları və "iqlim ədalətinin" təmin edilməsi kimi mühüm mövzular daxildir. Ekoloji böhrana qarşı müqavimət göstərməyə getdikcə daha az vaxt qalıb, ona görə də beynəlxalq ictimaiyyət Bakıdakı müzakirələrdən maksimum nəticə gözləyir", - deyərək materialda qeyd olunub.

Telekanal "həyəcan təbili çalan" alimlərin qiymətləndirmələrinə diqqət çəkir: "Əgər istixana qazı tullantılarını azaltmaq mümkün olmasa, 2030-cu ilə qədər global istiləşmənin sürəti 1,5 dərcə Selsini keçə bilər ki, bu da kataklizmlərə səbəb olacaq". Diqqətə çatdırılır ki, COP29 region ölkələri üçün də önəmlidir. Azərbaycan milli iqtisadiyyatda islahatların aparılması, qeyri-neft sektorunun inkişafı, bərpaolunan enerji mənbələrinə investisiyaların artırılması istiqamətində qətiyyətli addımlar atır. Bakı enerji transformasiyası və ətraf mühitin davamlılığı məsələsində region ölkələri üçün nümunə olmağa çalışır.

"TRT Haber" Bakını "iqlim böhranı ilə mübarizənin ümumi məqsədi ətrafında dünyanı birləşdirmək üçün ideal platforma" adlandırır. "Azərbaycanda COP29-un noticələri dünya ictimaiyyətinə dövlətlərin iqlim böhranına qarşı real birgə mübarizəyə başlamaya hazır olduğunu nümayiş etdirəcək", - deyərək xəbər kanalı qeyd edib.

Qardaş ölkənin "Anadolu" Xəbər Agentliyi, "TRT Avaz", "Star" qəzeti və digər mətbu orqanlarında dərc edilən məqalələrdə Azərbaycanın COP29-un təşkilatçılığına diqqət, Türkiyənin ətraf mühitin mühafizəsi sahəsində prioritetləri barədə məlumat verilib. Qeyd edilib ki, "iqlim maliyyələşdirilməsi" Bakıda keçiriləcək global müzakirələrin gündəliyində prioritet məsələ olacaq.

Dünyaca məşhur "Euronews" kanalı hazırladığı sənədli "Bakıda COP29: İnkişaf etməkdə olan ölkələr üçün maliyyələşdirmə və özəl sektor" başlığı altında təq-



dim edib. Qeyd edilib ki, dünyanın hər yerindən gələn nümayəndələr global temperaturun yüksəlməsinin qarşısını almaq yollarını tapmaq və Paris Sazişi çərçivəsində verilən vədləri yerinə yetirmək ümidi ilə Azərbaycan paytaxtında toplaşsınlar. Hazırkı sammit "maliyyə COP-u" adlandırılır, çünki 15 ildə ilk dəfə olaraq inkişaf etməkdə olan ölkələr üçün iqlim fəaliyyətinə

dəstək məqsədilə maliyyələşdirmənin həcmi və strukturu araşdırılacaq. Sənətdə qeyd edilib ki, ölkələr həmçinin atmosfərə zərərli emissiyaları məhdudlaşdırmaq üçün daha effektiv milli planlarını işlədərək hazırlanması üçün zəmin yaratmağa təşviq edilir. Ambisiyaları fəaliyyətə çevirmək əsas prioritet olaraq qalır. Bəs bu məqsədə necə nail olmaq olar?

Bu məsələ ilə bağlı COP29-un prezidenti Muxtar Babayev "Euronews" telekanalına deyib: "Biz bütün ölkələrin sözlərini birləşdirməliyik, çünki yalnız konsolidasiya, bütün iştirakçıların yaxşı motivasiyası ilə uğur qazanmaq şansımız var. Hesab edirəm ki, Bakıda keçirilən tədbirin əsas rolu Azərbaycan üçün, COP29 üçün əsas rol inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkə-

lər arasında, cənubla şimal arasında, şərqlə qərb arasında əlaqə yaratmaqdır". O da əlavə edilib ki, COP29-un təşkilatçıları hesab edirlər ki, dayanıqlı məqsədlərə nail olmaq üçün təkə iqlimin maliyyələşdirilməsinə diqqət yetirmək deyil, həm də özəl sektoru buna fəal şəkildə cəlb etmək lazımdır.

İtaliyanın kütləvi informasiya vasitələri də Bakının evsahibliyi

etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına dair məqalələr dərc edib. ANSA agentliyinin və "il Manifesto", "Meteo Giornale", "Editoriale Domani", "Avvenire", "Uday" kimi saytların yaydığı materiallarda COP29-un əhəmiyyətindən bəhs olunub.

Qeyd edilib ki, COP29 iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş siyasətlərin müzakirəsi və həyata keçirilməsi üçün əvəzsiz platformadır. Bakı konfransının iştirakçıları iki həftə ərzində global dekarbonizasiya hədəfi üçün yeni maliyyə resursları barədə müzakirələr aparacaqlar. COP29-un əsas məqsədləri sırasında istixana qazlarının emissiyalarının azaldılması, global istiləşmənin dramatik təsirlərinə uyğunlaşmada ən həssas ölkələrə dəstək olmaq üçün yeni maliyyələşdirmə mexanizmlərinin yaradılması var. Konfrans bir çox bölgədə təbii fəlakətlərə təkan verən global temperaturun həyəcanverici artımına cavab vermək üçün unikal fürsət kimi qiymətləndirilib.

Dərc edilən yazılarda BMT-nin baş katibi Antonio Quterreşin bu yaxınlarda global istiləşmə və iqlim dəyişikliyi ilə bağlı dərhal hərəkətə keçmək üçün yeni çağırış etdiyi vurğulanıb, ətraf mühit təşkilatları iqlim böhranı ilə mübarizənin vacibliyinin həmişəkindən daha aktual olduğunu bildiriblər.

Diqqətə çatdırılıb ki, Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk də Bakıda keçiriləcək COP29-un ümumi evimizin qorunmasına səmərəli töhfə verəcəyini ümidvar olduğunu vurğulayıb.

Almaniyanın bir sıra aparıcı media orqanları Bakının evsahibliyi etdiyi COP29-u geniş işıqlandırdı. "Bild", "ZDF Heute", "Deutsche Welle", "Tagesschau", "Freitag", "Sueddeutsche" və digər media qurumları Bakıda keçiriləcək dünya iqlim konfransına geniş yer ayırıb.

Məqalə və reportajlarda COP29-un hazırda dünyada geniş münafiqə və böhranların, ciddi iqlim dəyişmələrinin yaşandığı dövrdə keçirilməsi xüsusi vurğulanıb. Dünyanın 200-ə yaxın ölkəsindən 50 mindən çox alim və siyasətçinin bir araya gələrək global istiləşmənin 1,5 dərəcənin altında saxlanması, iqlim dəyişmələrinə qarşı daha səmərəli mübarizənin təşkili ilə bağlı ciddi müzakirələr aparacağı qeyd edilib.

BƏƏ-nin də nüfuzlu xəbər portallarında yayımlanan xəbərlərdə bildirilib ki, global iqlim dəyişmələrinə qarşı daha səmərəli mübarizənin aparılması məqsədilə COP29-da iqlim maliyyələşməsi məsələsi xüsusilə diqqət mərkəzində saxlanılacaq. Eləcə də iqlim dəyişmələri və ətraf mühit məsələlərinin dövlət siyasətində mühüm yer tutan Azərbaycanın COP29-da əsas hədəfləri, həmçinin bu mötəbər tədbirdə dünya ictimaiyyətinin qarşısında duran yeni iqlim çağırışları və təhdidləri barədə ətraflı məlumat verilib.

Hazırladı:
Elçin CƏFƏROV,
"Azərbaycan"



MASDAR



AMBİSİYA MƏNBƏYİ

100 GVt ekoloji təmiz
enerjiyə doğru

Enerji sahəsində öncül





Dünya Azərbaycanca toplaşdı

Müasir dünyanın ən miqyaslı və mötəbər beynəlxalq tədbirlərindən olan COP29-un Bakıda keçirilməsi beynəlxalq birliyin ölkəmizə verdiyi önəm və Azərbaycanın bir dövlət olaraq siyasi nüfuzunun göstəricisidir.

COP (Conference of the Parties) kimi nüfuzlu və bəşəriyyət üçün taleyüklü mövzuları müzakirə edən global tədbirin Azərbaycanda keçirilməsi region və bütün postsovet məkanı üçün əlamətdar hadisədir. Belə bir möhtəşəm tədbirin postsovet məkanında ilk dəfə olaraq məhz respublikamızda reallaşması həm də Bakının dünyanı narahat edən bəşəri problemlərin müzakirəsi üçün əlverişli məkan olduğunu göstərir. COP29 həmçinin təkcə yerləşdiyimiz regiona deyil, daha geniş coğrafiyaya beynəlxalq diqqətin diqqətinə təməl təşkilatçıdır.

COP29-a evsahibliyi seçilməyimiz təsadüfi deyil

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası əsasında keçirilən COP-un əsas məqsədi dünyanın diqqətini ekoloji problemlərə yönəltməkdir. COP hər il növbə ilə Afrika, Latın Amerikası, Asiya, Okeaniya və Avropanın bir ölkəsində təşkil edilir. Avropanın öz daxilində namizədi, qitənin şərqi olaraq qərb və şərq hissələrinin təmsilçiləri arasında növbəli, yəni rotasiya prinsipi ilə müəyyən olunur. Növbə Şərqi Avropada olduğundan bu coğrafiyanı təmsil edən ölkələrin seçimi Azərbaycanın üzərində dayanır. Bakıda reallığa çevrilən COP29-u fərqləndirən mühüm özəlliklərdən biri də budur ki, Azərbaycanın evsahibliyi etdiyi bu global tədbirə hazırlıq və təşkilatı işlərin həyata keçirilməsi üçün çox qısa zaman - təqribən bir ildən bir qədər az vaxtı olmuşdu. Bununla belə təşkilatçılığın ən yüksək səviyyədə olması və dünya birliyi tərəfindən sərgilənən marağın miqyası göstərir ki, Azərbaycan bu dəfə də üzərinə düşən beynəlxalq əhəmiyyətli missiyanı uğurla həyata keçirir.

Bu baxımdan bir amil də xüsusilə vurğulanıq lazımdır ki, Şərqi Avropadan namizədlərin sırasında Azərbaycanla yanaşı, Bolqarıstan və Ermənistan da var idi. Bu dövlətlərin hər ikisinin namizədliklərini Azərbaycanın xeyrinə geri çəkilməsi ölkəmizin irimiqyaslı beynəlxalq tədbirlərə evsahibliyi etmək sahəsində zəngin təcrübəsindən və təbii ki, dünyada olan nüfuzundan xəbər verir. Ermənistanla razılığın əldə olunmasına gəldikdə isə qeyd etmək lazımdır ki, ölkələrimiz son 30 ildir faktiki olaraq müharibə şəraitindədir və aktiv hərbi əməliyyatların başa çatmasına baxmayaraq, yekun sülh müqaviləsi hələ də imzalanmayıb. Bununla belə, ötən ilin dekabrında hər iki dövlət məzəmmət məqamına bəyanatla çıxış edərək namizədlik seçimində Azərbaycanın xeyrinə edilməsi barədə razılığa gəldiklərini göstərdilər. Eyni zamanda rəsmi Bakı COP-un Şərqi Avropa regionu üzrə büro üzvlüyünə Ermənistanın qəbuluna "yaşıl işıq" yandırdığını bildirdi. Bu fakt tərəflərin həm sülh istiqamətində atdıqları addım, həm də Qərbdə Azərbaycanca qarşı aparılan qara təbliğatın əhəmiyyətsizliyini göstəricisi idi.

Tədbirin mahiyyətinə gəldikdə məlumdur ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetindən biri məhz "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" olmaq hədəfidir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşılıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər görülür.

O da məlumdur ki, Vətən müharibəsindəki qələbəmiz sayəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunmuşdur. Azad edilmiş torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritet elan olunmaqla həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı

kənd" kimi innovativ yaşayışlar tətbiq edilir, ekosistem bərpa olunur.

Bundan başqa, "yaşıl enerji"nin istehsalı və onun dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin əsas istiqamətidir və bu səbəbdən respublikamız elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

Tarixən neft və qaz istehsal edən Azərbaycan hazırda bərpaolunan enerji mənbələrinə davamlı investisiya yatırır. 2020-ci ildə qəbul edilən Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Proqramı külək, günəş və hidroenerji mənbələrinin genişlənməsini təşviq edir. Bütün bunların davamı kimi Azərbaycanın bu il COP29-a evsahibliyi etməsi iqlim dəyişmələri ilə mübarizə şifəsi ölkəmizin milli, regional və global səviyyədə tarixi rolunu daha da gücləndirəcək.

Fransanın qaraxma avantürası

COP29-da iştirak etmək üçün dünyanın bir sıra dövlətlərinin liderləri Bakıya gəlməyə qərar veriblər. Bu dövlətlərdən 30-dan çoxu Avropanın, o cümlədən 10-dan çoxu Avropa İttifaqının üzvləridir. Bu amilin son illər dövlətimizə və xalqımıza qarşı aparılan intensiv antipatiya və qaraxma kampaniyası fonunda xüsusi önəmi var. Xüsusən Avropa İttifaqı müstəvisində və Avropa Parlamentində Vətən müharibəsindəki qələbəmizə qarşı gözügörməlikdən qidalanan qaraxma reallığında qitənin bu siyasi institutlarını təmsil edən dövlətlərin rəhbərlərinin COP29-da iştirakı Azərbaycan qarşı yürüdülmüş qərəzin səmərə vermədiyini göstərməkdir. Aİ üzvləri olan İtaliya, İspaniya, Belçika, Danimarka, Finlandiya, Çexiya, Macarıstan kimi ölkələrin Bakıda dövlət və ya hökumət rəhbərləri qismində iştirakı əsas etibarilə Fransa tərəfindən gərçələşdirilən anti-Azərbaycan əməllərinə qitə təmsilçilərinin sözləri əsl mənada məhəl vermələri deməkdir.

Avropanın fərqli siyasi və parlamentar institutlarındakı imkanlarından istifadə edən Paris Azərbaycan qarşı qərəzli münasibət bəsləyən deputatlar və məmurlar vasitəsilə bu kampaniyanın önündə gedir. Fransız "siyasətçi"lərinin Bakıya qarşı bildikləri və bilmədikləri hər mövzuda şərtəmə və qara yaxmağa çalışmaları bir çox halda istehza doğurur. Ən azı ona görə ki, Fransa boyda ölkənin parlamentini illərdir təmsil edən şəxslərin regionumuz barədə məlumat kasadlığı və qərəzliyi onların ciddi siyasi məzəmmət tutulmalarından xəbər verir. Fransızlar böhtan dolu çıxışlarını edirlər və təəssüf ki, onları dinləyən digər avropalı həmkarlarından heç kimi belə bir sual narahat etmir: Fransanın özü dünyada ekosistemin qorunması, iqlim dəyişikliyinə qarşı hansı töhfələri verir? Sakit okeanda həyata keçirdiyi nüvə sınaqları nəticəsində dünya iqliminə, biomüxtəlifliyə dəyən zərər nə qədərdir, o, məsuliyyət daşıyırmı?

Son bir neçə aydır ölkəmizə qarşı müxtəlif təşkilatlarda və beynəlxalq mediada sərgilənən gözdə saxlama kampaniyasının "istinad" etdiyi əsas "arqument" Azərbaycanın neft ölkəsi olmasıdır və ona görə də biz COP kimi tədbiri keçirə bilmərik. Halbuki COP29-un Azərbaycanda keçirilməsi neft-qaz ölkəsi kimi tanınan respublikamızın iqlim dəyişikliyi ilə mübarizədə səylərinin, o cümlədən "yaşıl enerji" sahəsindəki fəaliyyətinin dünya tərəfindən yüksək qiymətləndirildiyini bir daha göstərir.

COP 1995-ci ildən etibarən keçirilir və onun əsas mövzusu iqlim dəyişikliyi. Əvvəlki 28 ev sahibinin siyahısına baxdıqda görmək olar ki, indiyədək global konfrans neft hasil edən ölkələrdə də keçirilib, onu ən çox istehlak edən dövlətlərdə də. Dünyanın aparıcı iqtisadiyyatlarına malik olan industrial, yəni sənayeləşmiş dövlətlərin neft korporasiyaları enerji daşıyıcılarının hasilatı, daşınması və emalı prosesinin liderləridir və elə ekologiyaya da ən böyük zərəri onlar vururlar.

Bu şirkətlər əsas etibarilə ABŞ, Böyük Britaniya, Fransa təmsil edirlər. İqlim dəyişikliyinə ən iri katalizatorları da elə bu ölkələrdir. İndin özünü qədər ABŞ COP-un əvvəlki konfranslarında əldə edilmiş bəzi razılıqlara riayət etmir, yaxud ayrı-ayrı bəndlərlə razılaşır. Belədirsə, Azərbaycanın ünvanına "qara piar" kampaniyasının iştirakçıları olan media qurumları nədən məhz bu ölkələrə tərs edilirlər?

Digər iddia insan haqları ilə bağlıdır. Fransa bu günün özündə azadlıq və müstəqillik tələb edən müstəmləkələrdə repressiv tədbirlər həyata keçirir. Onlar "insan haqları" barədə düşünür-lərmi? Fransa XXI əsrdə bütün xalqları əsir saxlayır, işğal əməllərindən imtina etmir. Qoşulmama Hərəkatından başqa heç bir beynəlxalq təşkilat da buna etirazını bildirmir. Həmin qurumda da belə bir humanist məzmunlu missiyanın öndə məhz Azərbaycan gədir ki, bu da təsadüfi deyil. Ortada 30 il ərzində Ermənistanın Azərbaycan ərazisində törətdiyi vəhşiliklər var. Prezident İlham Əliyevin bununla bağlı dedikləri xalqımızın iradəsinin yekdil nümayişidir: "İndi Ermənistanın bəzi Qərb havadarları Ermənistanın "sülh göyərçini"ni düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb. Məscidlərimizin, qəbirələrimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi sanki olmayıb. Yəni bunu unudurmaq, dünya ictimaiyyətinə unudurmaq istəyirlər. Amma biz heç vaxt bunu unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır, bizdən sonra gələnlər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar".

"Biz bundan sonra da güclənəcəyik"

Aydındır və heç kimə sirt deyil ki, Azərbaycan qarşı aparılan qərəzli təbliğatın kökündə bizim müharibədəki qələbəmiz və ərazi bütövlüyümüzü bərpa etməyimiz durur. Qərbin bir sıra dövlət və mərkəzləri xalqımıza qarşı apardıqları qara təbliğatla paralel Ermənistanı silahlandırır və yeni müharibəyə təhrik edirlər. Bu onu göstərir ki, səslənən "arqument"lərin heç bir əsası yoxdur, səbəb nə iqlimdir, nə də COP. Prezident İlham Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılış zamanı xalqa etdiyi müraciətində Qərbdə Azərbaycan qarşı aparılan kampaniyanın əsl mahiyyətini belə ifadə etmişdir: "Bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyəti deyil, onların arasında duranların acı və alqaldıcı məğlubiyətidir. Onu bizə bağışlaya bilmərlər. Ona görə Qərbdə Azərbaycan qarşı geniş, çirkin kampaniya aparılır. Ölkəmizi gözdən salmaq, olmanın iftira-larını uydurmaq, öz ölinin altındakı saxta xəbər mənbəyi olan media resurslarından, qeyri-hökumət təşkilatlarından istifadə edərək Azərbaycanı qaralamaq, şantaj etmək, ləkələmək, təhqir etmək, bax, o özünlü alqaldılmış sayan Qərb dövlətlərinin və uğursuz Qərb liderlərinin məqsədidir və onların çirkin üsulludur. Azərbaycan xalqı bunu bilir və Ermənistan xalqı da bunu bilməlidir, kimdir onların əsas düşməni? Biz deyilik... Onların düşməni onların arxasında duran və ondan sonra onları arxasından dovsan kimi, siçan kimi qaçan siyasətçilərdir".

Şübhə yoxdur ki, dövlətimiz və xalqımız bizə qarşı çirklil həmlələri də dəf etməyi bacarır və bundan sonra da bacaracaq. Necə ki Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qalib gəlmişik, bizə qarşı qərəzli təbliğat aparılanın da üzərində zəfər çalacağıq. Prezident İlham Əliyevin bu sözləri onlar üçün ciddi xəbərdarlıqdır: "Biz bundan sonra da güclənəcəyik. Heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib. Bundan sonra da təsir etməyəcək. Xalq-İqtidar birliyi gücümüzün əsas mənbəyidir. İnkişafda olan Azərbaycan qürur mənbəyimizdir, şanlı Qələbəmiz isə bizim tarixi nailiyyətimizdir, tarixi zəfərimizdir".

*İradə ƏLİYEVA,
"Azərbaycan"*

COP29 uğurla başladı

Həm "mavi", həm də "yaşıl" zonalarda müxtəlif tədbirlərə start verildi

Dünəndən etibarən Azərbaycanın evsahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) öz işinə başlayıb. On bir gün ərzində Bakı Olimpiya Stadionunda keçiriləcək beynəlxalq konfrans çərçivəsində "mavi" və "yaşıl" zonalarda müxtəlif tədbirlər baş tutacaq.

Bakının evsahibliyi etdiyi ən böyük tədbir olan COP29-a hazırlığın yüksək səviyyədə olduğu elə stadiyona girər-girməz hiss olunur. Hər zonada COP könüllüləri həm tədbir iştirakçılarına, həm də qonaqlara lazımı dəstək göstərir, onları istidikləri istiqamətə yönləndirirlər. Biz isə ilk olaraq rəsmi tədbirlərin keçiriləcəyi "mavi zona"ya üz tuturuq.

Azərbaycan iqlim siyasətində uşaqları ön plana çəkmək öhdəliyini götürdü

Ümumilikdə ərazi üzrə 155 pavilyon fəaliyyət göstərir. Pavilyonlarda çox sayda sərgilər, sessiyalar, tədbirlər keçiriləcək. Azərbaycan pavilyonu isə ərazidə ön böyüdüdür.

"Mavi zona"da 50 xarici institut və təşkilat üçün ayrılan stendlər Kənd təsərrüfatı, oryaq, torpaq, səh-rələşmə və meşələr, Təhsil, elm və texnologiya, Gender, qadınlar, uşaqlar və gənclər, Təbii, biomüxtəliflik və yerli insanlar, Enerji, Sənaye və Keçid, Adaptasiya, dözümlülük və İtqi & Zərər, Yaşayış yerləri, sağ-lamlıq və davamlı həyat tərzli bölmələrini əhatə edir. Stendlərdə həmin qurumların təmsil edən şəxslərə məarifləndirici məlumatlar verilir.

Plenar iclas otaqlarına doğru irəlilədikcə Azərbaycanın bədii irsini, ənənələrini özündə əks etdirən milli geyimlər, qədim dekorativ qablar, naxışlar, xalqalr nümayiş olunduğunu görürük. Bu ərazidə qonaqlar Odlar diyarının qədim tarixi ilə tanış ola bilərlər.

Digər ərazidə isə müxtəlif ölkələrin pavilyonları yer alıb. Pavilyonlarda ölkələrin mədəni nümunələri nümayiş olunur, eyni zamanda müxtəlif mövzularda sessiyalar təşkil olunur.

"Mavi zona"da ilk olaraq UNICEF-in təşkilatçılığı ilə Azərbaycan hökuməti Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzaladı. Bununla ölkəmiz iqlim siyasətində uşaqları ön plana çəkmək öhdəliyini götürdü. Bəyannamənin imzalanması mərasimində Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar Babayev, UNICEF-in icraçı direktoru Ketrin Rassell, COP29-un gənc iqlim çempionu Leyla Həsənova, yüksək səviyyəli dövlət rəsmiləri, həmçinin uşaqlar və gənclər iştirak etdilər.

Bəyannamə inklüziv, həmçinin uşaqlar və gəncləri rəhbər tutan iqlim siyasətini və fəaliyyətlərini sürətləndirmək üçün yerli və global səviyyələrdə qəbul edilmiş ilk beş çərçivədir. İqlim dəyişmələri uşaqların sağlamlığına, inkişafına, təhlükəsizliyinə və əsas xidmətlərə çıxışına ciddi təsir göstərir. Bir milyarda yaxın uşaq, yəni dünyadakı uşaqların yarısı iqlim dəyişmələri və çirklənmənin təsirlərindən "son dərəcə yüksək risk" altında olan 33 ölkədən birində yaşayır.

M.Babayev çıxış edərək bildirdi ki, bu gün Azərbaycan uşaqlar və gənclər üçün əhəmiyyətli olan iqlim prosesinə sadiqliyini bir daha təsdiq edir.

K.Rassell qeyd etdi ki, uşaqları iqlim dəyişmələri üzrə siyasətin mərkəzinə yerləşdirməyimiz və onları iqlim dəyişmələrinin təsirlərindən qorumaq üçün həll yollarına sərmayə yatırmağımız vacibdir. "Azərbaycanın bu bəyannaməni



imzalanması uşaqları iqlim gündəminin mərkəzinə qoyan növbəti bir addımdır". - deyər icraçı direktor əlavə etdi.

UNICEF digər ölkələri də bu bəyannaməni imzalamağa və uşaqları iqlim dəyişmələrinin pisləşən təsirlərindən qorumaq üçün öhdəlik götürməyə çağırıb.

Hər kəsə açıq "yaşıl yol"

"Mavi zona"dən fərqli olaraq, ictimaiyyət üçün də açıq olan "yaşıl zona"da innovasiyalar, iqlim dəyişmələri ilə mübarizə üzrə potensial həll variantlarının təqdim edilməsi üçün müzakirələr, panellər keçirilir və sərgilər təşkil olunur. "Yaşıl zona" dövlət və özəl sektor, media işçiləri, alimlər, gənclər, yerli icmalar, QHT-lər, vətəndaş cəmiyyəti və rəsmi "mavi zona" nümayəndələrini də əhatə edən geniş iştirakçı auditoriyasının bir araya gələrək ünsiyyət qura biləcəyi məkandır. Biz də bu ərazidə müxtəlif ölkələrin pavilyonları ilə tanış olduq. Pavilyonlarda həmin ölkələrin təmsil edən qurumları öz fəaliyyətləri barədə məlumatları bölüşürlər.

İqlim dəyişmələri ilə mübarizə sahəsində dövlət qurumları və bütün maraqlı tərəflər arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə təşkil olunan "yaşıl zona"da ilk gündə COP29 Gənc Liderlik Forumu, Xalis Sıfır Karbon emissiyası, İqlim dəyişmələrinə qarşı mübarizədə ali təhsilin rolu mövzularında panel müzakirələr, tullantıların emalı və digər mövzularda seminarlar baş tutdu.

"Yaşıl zona"da pavilyonlara baş çəkərək iqlim mövzularına ictimaiyyətin də yüksək marağını olduğunu müşahidə etdik. Qonaqlar bilet əldə edərkən sərgiyə baş çək-məyə, müxtəlif sessiyalarda iştirak etməyə gəlmişdilər.

Beynəlxalq tədbirə olan marağ günümüzün aktual mövzusu olan iqlim dəyişmələrinin insanlara təsirsiz ötürmədiyini bir daha göstərir. Elə buna görə də hər kəs global istiləşmənin yaratdığı fəsadlarla bağlı mümkün qədər məlumatlı olmaq üçün COP29 ərazisində baş çək-məyə tələsib.

*Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"*



Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 15-ci bəndlərini rəhbər tutaraq **qərara alır**:

Maddə 1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797 (Cild I); 2024, № 1, maddə 7, № 4, maddə 365, № 5 (I kitab), maddələr 488, 489, 503) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 51.8-ci maddə üzrə:
1.1.1. birinci cümlə çıxarılsın;
1.1.2. ikinci cümlədə "təsviri, spesifikasiyası və nümunəsi" sözləri "forması" sözü ilə əvəz edilsin;

1.2. 67-ci maddə üzrə:
1.2.1. 67.10-cu maddədə "icazəsinin müəyyən olunmuş qaydada doldurulmasını və işəgötürənə təqdim olunmasını təmin edir" sözləri "icazəsinin "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada tərtib edir" sözləri ilə əvəz edilsin;

1.2.2. 67.11-ci maddədə "şəxsi tərəfindən imzalanır və həmin orqanın möhürü ilə təsdiq edilir" sözləri "şəxsinin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə təsdiqlənir" sözləri ilə əvəz edilsin;

1.2.3. 67.12-ci maddə aşağıdakı redaksiyada verilsin:
"67.12. İş icazəsinin verilməsinə görə dövlət rüsumu ödənilmədən sonra işəgötürənin bu icazəni elektron üsulla əldə etməsi imkanı təmin olunur.";

1.2.4. 67.14-cü maddədə "icazəsi blankının fərdi olaraq doldurulması və verilməsi" sözləri "icazəsinin elektron qaydada tərtib olunması və təqdim olunması" sözləri ilə əvəz edilsin;

1.3. 68-ci maddə üzrə:

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 52-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 52-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 51.8-ci maddəsinə uyğun olaraq, iş icazəsinin formasını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 52-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən ömək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən (müddəti uzadılan) iş icazələrinin elektron qaydada tərtib edilməsini və işəgötürənə təqdim edilməsini təmin etmək məqsədilə üç ay müddətində zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 239 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"nin 9.11.1-1-ci bəndindən, onların dublikatlarını və əlavələrini" sözləri çıxarılsın.

1.3.1. 68.1-ci maddədə "və ya iş icazəsi itirildikdə," sözləri çıxarılsın və həmin maddədə "belə icazənin" sözləri "iş icazəsinin" sözləri ilə əvəz edilsin;

1.3.2. 68.3-cü maddədə "və əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə verilmiş iş icazəsinin surəti" sözləri çıxarılsın;

1.4. 69.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
"69.5. İş icazəsinin müddətinin uzadılmasına görə dövlət rüsumu ödənilmədən sonra işəgötürənin müddəti uzadılmış iş icazəsinin elektron üsulla əldə etmək imkanı təmin olunur.";

Maddə 2. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775, № 8, maddə 933) 19.4-cü maddəsinin birinci cümləsində "və ya iş icazəsi itirildikdə, belə icazənin" sözləri "iş icazəsinin" sözləri ilə əvəz edilsin.

Maddə 3. Keçid müddəaları
3.1. Bu Qanunun qüvvəyə mindiyi gündə verilmiş (müddəti uzadılmış) iş icazələri onlarda göstərilmiş müddət bitənədək öz hüquqi qüvvəsini saxlayır. Bu iş icazələri itirildikdə, məhv olduqda, yarasız hala düşdükdə, habelə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə elektron qaydada tərtib olunur, işəgötürənin onu elektron üsulla əldə etməsi imkanı təmin olunur və bu zaman dövlət rüsumunun ödənilməsi tələb olunmur.

3.2. Bu Qanun 2024-cü il noyabrın 1-dən qüvvəyə minir.

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 22 oktyabr 2024-cü il

"Balıqçılıq haqqında", "Heyvanlar aləmi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında" və "Ovçuluq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq **qərara alır**:

Maddə 1. "Balıqçılıq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 362 (Cild I); 2024, № 4, maddə 365) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 8-ci maddənin birinci hissəsinin səkkizinci abzasında "li-mitlərinin (kvotalarını)" sözləri "kvotalarını" sözü ilə əvəz edilsin;

1.2. 31-ci maddənin birinci hissəsinin ikinci abzasında "balıq və digər su bioreurslarının qeyri-qanuni ovuna cərimələr" sözləri "balıqçılıq haqqında qanunvericiliyin pozulmasına görə alınan cərimələr, balıq və digər su bioreurslarının qeyri-qanuni ovuna görə təbiətə dəymiş ziyan" sözləri ilə əvəz edilsin;

1.3. 32-ci maddə üzrə:
1.3.1. adına "istifadəyə" sözlərindən sonra "gərə" sözü əlavə edilsin və "cərimələr" sözü "gərə təbiətə dəymiş ziyan" sözləri ilə əvəz edilsin;

1.3.2. üçüncü hissədə "cərimələr" sözü "gərə təbiətə dəymiş ziyan" sözləri ilə əvəz edilsin;

1.3.3. altıncı hissədə "növləri, dərəcələri" sözləri "məbləği" sözü ilə, "cərimələr" sözü "gərə təbiətə dəymiş ziyan" sözləri ilə əvəz edilsin;

1.4. 35-ci maddənin ikinci hissəsində "cərimələrin" sözü "gərə təbiətə dəymiş ziyan məbləğinin" sözləri ilə əvəz edilsin;

Maddə 2. "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 470 (Cild I); 2024, № 4, maddə 365) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 9-cu maddənin birinci hissəsinin səkkizinci abzasında "növlərini və dərəcələrini" sözləri "məbləğini" sözü ilə əvəz edilsin;

2.2. 47-ci maddənin birinci hissəsinin ikinci abzasında "cərimələr" sözü "gərə təbiətə dəymiş ziyanın məbləği" sözləri ilə əvəz edilsin;

2.3. 48-ci maddə üzrə:
2.3.1. adında və üçüncü hissədə "cərimələr" sözü "gərə təbiətə dəymiş ziyanın məbləği" sözləri ilə əvəz edilsin;

2.3.2. dördüncü hissədə "növləri, dərəcələri" sözləri "məbləği" sözü ilə, "cərimələr" sözü "gərə təbiətə dəymiş ziyanın məbləği" sözləri ilə əvəz edilsin;

2.4. 51-ci maddənin üçüncü hissəsində "cərimələrin" sözü "təbiətə dəymiş ziyanın məbləğinin" sözləri ilə əvəz edilsin.

Maddə 3. "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 472 (Cild I); 2024, № 3, maddə 250, № 4, maddə 365) 27-ci maddəsinin 3-cü hissəsinə "ödəmələr," sözlərindən sonra "qeyri-qanuni heyvan ovuna görə təbiətə dəymiş ziyan," sözləri əlavə edilsin.

Maddə 4. "Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 316 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 7.1.9-cü maddədə "növlərinin və dərəcələrinin" sözləri "məbləğini" sözü ilə əvəz edilsin;

4.2. 27-ci maddə üzrə:
4.2.1. adında "cərimələr" sözü "gərə təbiətə dəymiş ziyanın məbləği" sözləri ilə əvəz edilsin;

4.2.2. maddədə "növləri, dərəcələri," sözləri "məbləği," sözü ilə, "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan" sözləri "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan" sözləri ilə əvəz edilsin.

Maddə 5. "Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 316 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 7.1.9-cü maddədə "növlərinin və dərəcələrinin" sözləri "məbləğini" sözü ilə əvəz edilsin;

5.2. 27-ci maddə üzrə:
5.2.1. adında "cərimələr" sözü "gərə təbiətə dəymiş ziyanın məbləği" sözləri ilə əvəz edilsin;

5.2.2. maddədə "növləri, dərəcələri," sözləri "məbləği," sözü ilə, "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan" sözləri "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan" sözləri ilə əvəz edilsin.

Maddə 6. "Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 316 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 7.1.9-cü maddədə "növlərinin və dərəcələrinin" sözləri "məbləğini" sözü ilə əvəz edilsin;

6.2. 27-ci maddə üzrə:
6.2.1. adında "cərimələr" sözü "gərə təbiətə dəymiş ziyanın məbləği" sözləri ilə əvəz edilsin;

6.2.2. maddədə "növləri, dərəcələri," sözləri "məbləği," sözü ilə, "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan" sözləri "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan" sözləri ilə əvəz edilsin.

Maddə 7. "Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 316 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 7.1.9-cü maddədə "növlərinin və dərəcələrinin" sözləri "məbləğini" sözü ilə əvəz edilsin;

7.2. 27-ci maddə üzrə:
7.2.1. adında "cərimələr" sözü "gərə təbiətə dəymiş ziyanın məbləği" sözləri ilə əvəz edilsin;

7.2.2. maddədə "növləri, dərəcələri," sözləri "məbləği," sözü ilə, "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan" sözləri "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan" sözləri ilə əvəz edilsin.

Maddə 8. "Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 316 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 7.1.9-cü maddədə "növlərinin və dərəcələrinin" sözləri "məbləğini" sözü ilə əvəz edilsin;

8.2. 27-ci maddə üzrə:
8.2.1. adında "cərimələr" sözü "gərə təbiətə dəymiş ziyanın məbləği" sözləri ilə əvəz edilsin;

8.2.2. maddədə "növləri, dərəcələri," sözləri "məbləği," sözü ilə, "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan" sözləri "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan" sözləri ilə əvəz edilsin.

Maddə 9. "Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 316 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

9.1. 7.1.9-cü maddədə "növlərinin və dərəcələrinin" sözləri "məbləğini" sözü ilə əvəz edilsin;

9.2. 27-ci maddə üzrə:
9.2.1. adında "cərimələr" sözü "gərə təbiətə dəymiş ziyanın məbləği" sözləri ilə əvəz edilsin;

9.2.2. maddədə "növləri, dərəcələri," sözləri "məbləği," sözü ilə, "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan" sözləri "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan" sözləri ilə əvəz edilsin.

Maddə 10. "Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 316 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

10.1. 7.1.9-cü maddədə "növlərinin və dərəcələrinin" sözləri "məbləğini" sözü ilə əvəz edilsin;

10.2. 27-ci maddə üzrə:
10.2.1. adında "cərimələr" sözü "gərə təbiətə dəymiş ziyanın məbləği" sözləri ilə əvəz edilsin;

10.2.2. maddədə "növləri, dərəcələri," sözləri "məbləği," sözü ilə, "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan" sözləri "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan" sözləri ilə əvəz edilsin.

Maddə 11. "Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 316 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

11.1. 7.1.9-cü maddədə "növlərinin və dərəcələrinin" sözləri "məbləğini" sözü ilə əvəz edilsin;

11.2. 27-ci maddə üzrə:
11.2.1. adında "cərimələr" sözü "gərə təbiətə dəymiş ziyanın məbləği" sözləri ilə əvəz edilsin;

11.2.2. maddədə "növləri, dərəcələri," sözləri "məbləği," sözü ilə, "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan" sözləri "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan" sözləri ilə əvəz edilsin.

Maddə 12. "Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 316 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

12.1. 7.1.9-cü maddədə "növlərinin və dərəcələrinin" sözləri "məbləğini" sözü ilə əvəz edilsin;

12.2. 27-ci maddə üzrə:
12.2.1. adında "cərimələr" sözü "gərə təbiətə dəymiş ziyanın məbləği" sözləri ilə əvəz edilsin;

12.2.2. maddədə "növləri, dərəcələri," sözləri "məbləği," sözü ilə, "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan" sözləri "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan" sözləri ilə əvəz edilsin.

Maddə 13. "Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 316 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

13.1. 7.1.9-cü maddədə "növlərinin və dərəcələrinin" sözləri "məbləğini" sözü ilə əvəz edilsin;

13.2. 27-ci maddə üzrə:
13.2.1. adında "cərimələr" sözü "gərə təbiətə dəymiş ziyanın məbləği" sözləri ilə əvəz edilsin;

13.2.2. maddədə "növləri, dərəcələri," sözləri "məbləği," sözü ilə, "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan" sözləri "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan" sözləri ilə əvəz edilsin.

Maddə 14. "Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 316 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

14.1. 7.1.9-cü maddədə "növlərinin və dərəcələrinin" sözləri "məbləğini" sözü ilə əvəz edilsin;

14.2. 27-ci maddə üzrə:
14.2.1. adında "cərimələr" sözü "gərə təbiətə dəymiş ziyanın məbləği" sözləri ilə əvəz edilsin;

14.2.2. maddədə "növləri, dərəcələri," sözləri "məbləği," sözü ilə, "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan" sözləri "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan" sözləri ilə əvəz edilsin.

Maddə 15. "Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 316 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

15.1. 7.1.9-cü maddədə "növlərinin və dərəcələrinin" sözləri "məbləğini" sözü ilə əvəz edilsin;

15.2. 27-ci maddə üzrə:
15.2.1. adında "cərimələr" sözü "gərə təbiətə dəymiş ziyanın məbləği" sözləri ilə əvəz edilsin;

15.2.2. maddədə "növləri, dərəcələri," sözləri "məbləği," sözü ilə, "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan" sözləri "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan" sözləri ilə əvəz edilsin.

Maddə 16. "Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 316 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

16.1. 7.1.9-cü maddədə "növlərinin və dərəcələrinin" sözləri "məbləğini" sözü ilə əvəz edilsin;

16.2. 27-ci maddə üzrə:
16.2.1. adında "cərimələr" sözü "gərə təbiətə dəymiş ziyanın məbləği" sözləri ilə əvəz edilsin;

16.2.2. maddədə "növləri, dərəcələri," sözləri "məbləği," sözü ilə, "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan" sözləri "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan" sözləri ilə əvəz edilsin.

Maddə 17. "Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 316 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

17.1. 7.1.9-cü maddədə "növlərinin və dərəcələrinin" sözləri "məbləğini" sözü ilə əvəz edilsin;

17.2. 27-ci maddə üzrə:
17.2.1. adında "cərimələr" sözü "gərə təbiətə dəymiş ziyanın məbləği" sözləri ilə əvəz edilsin;

17.2.2. maddədə "növləri, dərəcələri," sözləri "məbləği," sözü ilə, "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan" sözləri "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan" sözləri ilə əvəz edilsin.

Maddə 18. "Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 316 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

18.1. 7.1.9-cü maddədə "növlərinin və dərəcələrinin" sözləri "məbləğini" sözü ilə əvəz edilsin;

18.2. 27-ci maddə üzrə:
18.2.1. adında "cərimələr" sözü "gərə təbiətə dəymiş ziyanın məbləği" sözləri ilə əvəz edilsin;

18.2.2. maddədə "növləri, dərəcələri," sözləri "məbləği," sözü ilə, "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan" sözləri "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan" sözləri ilə əvəz edilsin.

Maddə 19. "Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 316 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

19.1. 7.1.9-cü maddədə "növlərinin və dərəcələrinin" sözləri "məbləğini" sözü ilə əvəz edilsin;

19.2. 27-ci maddə üzrə:
19.2.1. adında "cərimələr" sözü "gərə təbiətə dəymiş ziyanın məbləği" sözləri ilə əvəz edilsin;

19.2.2. maddədə "növləri, dərəcələri," sözləri "məbləği," sözü ilə, "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan" sözləri "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan" sözləri ilə əvəz edilsin.

Maddə 20. "Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2

12 Noyabr Konstitusiyaya Günüdür



Zəfərin qürurlandırdığı Konstitusiyaya

Azərbaycanın bütün ərazilərində dövlətimizin konstitusion əsasları təmin olunub

Bu gün müstəqil Azərbaycan dövlətinin Konstitusiyasının qəbul edilməsindən 29 il ötür. 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsində ölkə vətəndaşları hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan Konstitusiyanın qəbuluna səs verdilər. Həmin il noyabrın 27-dən Konstitusiyaya qüvvəyə mindi.

Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan mütərəqqi Konstitusiyaya

Konstitusiyaya hər bir dövlətin Əsas Qanunudur. Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa edəndə qarşıya qoyulan başlıca vəzifələrdən biri Konstitusiyanın qəbulu idi. Bu vəzifə 1991-ci il oktyabr ayının 18-də qəbul edilən "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiyaya Aktı"nda öz əksini tapdı. Belə ki, həmin sənədin 32-ci maddəsində qeyd olunur ki, Konstitusiyaya Aktı Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanması üçün əsasdır.

Lakin Azərbaycanda müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələr yeni Konstitusiyanın qəbulu barədə fikirləşmədilər. Bu mənada respublikada yaranmış siyasi-iqtisadi münasibətlər sistemində hüquqi müstəvidə çox ciddi boşluqlar vardı. Sovet hakimiyyəti illərində yaranmış qanunvericilik sistemi müstəqillik dövrünün tələblərinə cavab vermirdi. Yeni siyasi dövrdə isə cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı sivil münasibətlər, insan hüquqları və digər demokratik meyarlar konstitusion tələblər baxımından qeyri-müəyyən idi. Ona görə yeni Konstitusiyaya və yeni qanunlar qəbul edilməsi idi.

Yeni Konstitusiyanın qəbulu yalnız Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə gəlişindən sonra mümkün oldu. Azərbaycanı təhlükələrdən xilas edən, siyasi-hərbi böhranlara son qoyan Heydər Əliyev daha sonra hüquqi dövlət quruculuğuna, respublikamızın inkişafı üçün iqtisadi islahatlara başladı. Bu yolda ilk addımlardan biri yeni Konstitusiyanın qəbulu oldu.

Yeni Konstitusiyaya müstəqil Azərbaycanın bəyan etdiyi prinsiplərə cavab verməli, dövrün çağırış və tələblərinə uyğun olmalı, dövlətimizin və xalqımızın mənafelərini, ölkənin özünəməxsus xüsusiyyətlərini, milli-mənəvi dəyərlərini, insan hüquqlarını, demokratik meyarları ən mükəmməl formada özündə əks etdirən bir sənəd olmalı idi. Dəfələrlə Konstitusiyaya layihəsinin açıq müzakirəsini keçirən Heydər Əliyev onun müasir və demokratik dəyərləri özündə ehtiva edən formada hazırlanması üçün gərgin əmək sərf etdi. "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiyaya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır", - deyərək Heydər Əliyev müzakirələr zamanı bildirmişdi. Bütün bu müzakirələrin nəticəsində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan mükəmməl Konstitusiyaya layihəsi ümumxalq səsverməsi yolu ilə qəbul olundu.

Konstitusiyamızda bəyan olunan niyyətlər həyata vəsiqə alıb

Konstitusiyanın qəbulu respublikamızın müasir tarixinin əlamətdar siyasi hadisəsidir. Ona görə noyabrın 12-si Azərbaycanda Konstitusiyaya Günü kimi qeyd olunur. Konstitusiyanın qəbulu respublikamızda yeni və pozitiv dəyişikliklərə imkan yaratdı, hüquqi dövlət quruculuğunun bünövrəsi qoyuldu. Eyni zamanda Azərbaycanın iqtisadi və sosial inkişafı üçün hüquqi əsaslar yaradıldı. Yeni Konstitusiyanın qəbul edilməsi

müasir dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması, siyasi və hüquq sistemlərində mühüm və milli maraqları ehtiva edən təməlin yaradılması istiqamətində vacib addım oldu.

"1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiyaya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümum-milli Lideri Heydər Əliyev olmuşdur", - deyərək Prezident İlham Əliyev bildirmişdir.

Demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərkəməli edilməsini nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinə təmin etmək, dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək Konstitusiyamızın preambulasında bəyan olunan niyyətlərdir. 1995-ci ildən ötən 29 ildə Azərbaycanın keçdiyi yol təsdiq edir ki, bu niyyətlərin hər biri uğurla gerçəkləşib.

Qürur hissi ilə qeyd etməliyik ki, 2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və ölənlər üçün keçirilən antiterror tədbirlərinin nəticəsində bütün ərazilərimiz üzərində milli suverenliyimizin tam təmin olunması nəticəsində Konstitusiyamızda yer alan Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti də tam reallaşdı.

Konstitusiyamızın 11-ci maddəsinə əsasən, Azərbaycanın ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir, respublikamızın ərazisi özgəninkiləşdirilə bilməz. Bu maddədə yer alan prinsiplər də tam təmin olunub. Vətən müharibəsindən və antiterror əməliyyatlarından sonra bütün ərazilərimizdə Azərbaycan dövlətinin konstitusiyası əsasları təmin edilmişdir. Ona görə xalqımız Konstitusiyaya Gününi də daha böyük qürurla qarşılayır.

*Rəşad CƏFƏRLİ,
"Azərbaycan"*



AZPETROL
Daim İnkişafa Doğru!

www.azpetrol.az 957

COP29 çərçivəsində SOCAR ilə "IntelliGrid" arasında saziş imzalanıb

Noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə "Esysoft" holding və "Presight" şirkətinin birgə müəssisəsi olan "IntelliGrid" arasında "Azəriqaz" İstehsalat Birliyinin bütün xidmət zonasında ən müasir Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sistemini tətbiqinə dair saziş imzalanıb.

SOCAR-ın Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, imzalanma mərasimində Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, "International Holding Company"-nin (IHC) rəqəmsal transformasiya üzrə baş icraçı direktoru Ajay Hans Raj Bhatia iştirak ediblər.

Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf, "IntelliGrid" şirkətinin baş icraçı direktoru Bipin Çandra imzalayıblar. İmzalanan sənədə əsasən, qazpaylayıcı şəbəkəyə data analizini, proqnozlaşdırıcı texniki xidməti və real vaxt monitorinqini inteqrasiya etmək üçün "IntelliGrid"-in süni intellekt imkanlarından istifadə ediləcək. Bu, qaz istehlakını optimallaşdırmağa, itkiləri minimuma endirməyə və ümumi əməliyyat səmərəliliyini artırmağa imkan verəcək.

COP29-dan global gözləntilər çox yüksəkdir

İndiyədək ölkəmiz bir çox beynəlxalq tədbirə evsahibliyi edib və onların hər birinin öhdəsindən layiqincə gəlib. Bunu Azərbaycanda keçirilən Avropa Oyunları, Avroviziya, İslam Həmrəyliyi Oyunları, Formula-1 kimi tədbirlərin müxtəlif ölkələrdən gəlmiş iştirakçıları məmnunluq və minnətdarlıq hissləri ilə, sözlərləri xoş sözlərlə təsdiq ediblər.

Dünən - noyabrın 11-də isə ölkəmizin paytaxtında dünyada ən böyük, ən mötəbər tədbirlərdən biri olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) start verildi. Bakı şəhəri on minlərlə xarici qonağı qarşıladı. Beynəlxalq tədbirin davam etdiyi iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq.

Diqqətə çatdırmaq ki, iqlim dəyişikliyi ilə mübarizədə COP çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. COP BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası insanın iqlim sistemində təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeiro şəhərində keçirilən Yer Sammitində imzalanmış 198 ölkəni əhatə edən sazişdir. Azərbaycan bu böyük tədbirə ödənilən yekdil qərarla ev sahibi seçilib.

Bakı Dövlət Universitetinin kafedra müdiri, hüquq üzrə elmlər

doktoru, professor Alish Qasimov qeyd edib ki, bu gün ölkəmiz yalnız regionun deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biridir: "2020-ci ilin 27 sentyabrında başlayan qırx dörd günlük Vətən müharibəsində böyük Zəfər qazanan və 2023-cü ilin sentyabrında birgünlük lokal xarakterli antiterror əməliyyatlarında ərazi bütövlüyünü, suverenliyini tam bərpa edən Azərbaycan yeni uğurlara imza atır. Ölkəmiz bütün sahələrdə inkişaf edir. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünyada öz sözünü deməkdədir". Alish Qasimov vurğulayıb ki, ölkəmizə növbəti dəfə və daha genişmiqyaslı beynəlxalq tədbirə - Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi etimadının göstərilməsi də məhz son illər Azərbaycanın gündən-günə yüksələn nüfuzunun, nail olduğu



uğurların bariz nümunəsi, parlaq təzahürüdür.

COP29-a evsahibliyi ölkəmizin "yaşıl iqtisadiyyat"a keçid strategiyasının məntiqi davamı kimi də dəyərləndirilə bilər. A.Qasimov nəzərə çatdırıb ki, 2024-cü il Azərbaycanda bu missiyaya uyğun olaraq "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. "Azərbaycan "yaşıl enerji" iqtisadiyyatına verdiyi əhəmiyyəti əməli fəaliyyətləri ilə sübut edir. Ölkəmizin 1990-cı ilə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləməsinə buna misal göstərə bilərik", - deyərək professor bildirib.

Müasir bir əhəmiyyətli məqamı da vurğuladı ki, ölkəmizdə Birləşmiş Millətlər Təşkilatı

nın İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) geniş həzrlıq işləri həyata keçirilib. Alish Qasimov tədbir üçün gələn iştirakçıların da məmnuniyyətlə qeyd etdiklərini deyib.

Noyabrın 22-dək davam edəcək COP29-dan gözləntilər barədə danışan professor vurğulayıb ki, beynəlxalq tədbirdə dünyanı təhdid edən təhlükələr, ekoloji fəlakətlər, global problemlər, həmçinin onlardan xilas yolları və bir çox mühüm məsələ müzakirə olunacaq, çıxış yolları aranacaq: "Ümumiyyətlə, COP29-dan global gözləntilər çox yüksəkdir. Əsas gözləntilərə bərpaulunan enerjiyə keçidi sürətləndirmək üçün konkret tədbirlər, öhdəliklər, inkişaf etməkdə olan ölkələr üçün iqlimin maliyyələşdirilməsinin gücləndirilməsi, emissiyaların azaldılması üçün yürüdülməsinə və digər vacib məsələlər daxildir. Dünyaya mühüm mesajlar COP29 günlərində bizim ölkəmizdən verəcək".


*Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"*



COP29
Baku
Azerbaijan



Şuşa azadlığın şəhəri



Düz dörd ildir ki, azadsan... Zəfər yurdu... Qürur qalası... Şərəf rəmzi... Vətən qibləsi... Mədəniyyət paytaxtı... Düşməne gözdəgi, qisas meydanı...

Ay-ulduzlu, üçrəngli bayrağımızın məğrur-məğrur dalğalandığı uca məkan... Qəhrəman Azərbaycan oğullarının hünər, igidlik, şücaət, rəşadət sərgilədikləri qəhrəmanlıq şəhəri...

Əziz Şuşa! Günün mübarək! Sənə bayram çox yarasır!



Şuşanın ruhu da paklaşıb

Düz dörd ildir ki, Azərbaycan xalqı Şuşalı günlərin fəxarəti içərisindədir...

Düz dörd ildir ki, Zəfər ünvanımız Şuşa düşmənin murdar aurasından təmizlənib, saflaşmış, durulub, paklaşıb...

Düz dörd ildir ki, Qarabağın büllür qəsr Şuşanın mədəniyyəti, mədəniyyəti də özünə qaytarılıb. Burada "Xaribülül" Musiqi Festivalı kimi beynəlxalq səviyyəli tədbirlər keçirilir. İndi müqəddəs Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı... məscidlərindən səslənən azan sədası Allah dərğahına ucaldır...

Düz dörd ildir ki, mədəniyyət paytaxtımız Şuşa xarabalıqdan abadlığa çıxıb. Quruculuq meydanına çevrilən qədim qalamız doğma sakinlərinə qovuşmağa başlayıb. Şuşalılar birqürənlik ayrılığın ardından doğma şəhərlərinə dönərək yenidən burada xoşbəxt həyata qədəm qoyurlar...

Bütün bu fəxarətli günlərimizin başlanğıcı isə 2020-ci il noyabrın 8-də - qəhrəman Azərbaycan döyüşçülərinin rəşadətli vuruşaraq, çarpışaraq əldə etdikləri Şuşa Zəfəri ilə qoyulub.

Düz dörd il əvvəl Azərbaycan xalqı möhtəşəm Şuşa Zəfərinin müjdesini Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanından verdiyi "Əziz Şuşa, sən azadsan!" müjdesi ilə duyub. O gün qürurdan, fərəhdən, fəxarətdən ürəklerimiz dağa dönüb, gözələrimizdən axan sevinc göz yaşları sel olub...

Vətən qibləsində

Düz dörd ildir ki, azərbaycanlıların səyahət üçün çıxdıqları yolun ilk dayanacaq ünvanı məhz Şuşadır.

Ölkəmizin hər tərəfindən insanlar böyük sevinc hissi ilə bu şəhərimizə yollanırlar. İgid qazılarımızın, qəhrəman şəhidlərimizin qanları, canları ilə açdıqları Zəfər yolu ilə hər daşına, torpağına, ağacına, küçəsinə, döngəsinə, cığırına qələbə hopmuş Şuşaya getməyin xoşbəxtliyini yaşayırlar.

Zəfər ünvanımızı ziyarət edən hər kəs burada baş verən anbaan dəyişikliyə heyranlıqla baxır, qədim şəhərimizin dirçəlişinin şahidi olur.

Dolanbac küçələri ilə Şuşanı gəzərkən sözün əsl mənasında təbdən-təbə, fərqli əhvallara düşürsən. Bu şəhəri azad etmək üçün neçə-neçə qəhrəman oğlumuzun canından keçdiyini düşünüb qəhərqarışıq hisslərə bürünür, Şuşanın azadlığının qüruruna köklənir. Bir gözümdən qüssə, bir gözümdən sevinc yaşları axır...

Qədim qala divarlarına baxanda istor-istəməz tarixin dorin qatlarına enirsen, cərgə ilə sıralanmış müasir binalar isə səni gələcəyə yönləndirir.

Bir yanda düşmən vandalizminin izlərini daşıyan, digər yanda quruculuq işlərinin əks etdirən tikililər görürsən. Bu təzadın fonunda düşmənin barbarlığı, azərbaycanlıların qurub-tikən xalq olduğu bütün incəliyi ilə gözəl öünə sərilir.

Ovularını qoşalayıb Natəvanın 30 ildən sonra yenidən çağlayan bulagının altına tutanda, buz kimi şirin sudan qurtum-qurtum içəndə sanki ruhuna da sərin su səpilir...

Gedib İsa bulagını onilliklərin o üzündəki qonaq-qaralı günlərindəki əhvalda görəndə xoş duyğulara bürünürsən...

Şuşaya baş çəkəndə birmənalı olaraq hər kəsin yollandığı məkanlardan biri də Natəvanın, Üzeyir bəyin, Bülbülün güllələnmiş heykəllərinin sıra ilə qoyulduğu meydan olur. Ağrı-acılı illərimizin yaranmış hələ də üzərlərində daşıyan bu heykəlləri Vətən müharibəsindən heç bir il keçməmiş, 2021-ci il yanvarın 14-də Şuşaya Zəfər yolu ilə sefər edən qalib lider İlham Əliyev öz yerlərinə qaytarıb. Bununla da Şuşanın özəli sakinlərinin əbədi olaraq məkanlarına qovuşdurulmalarının rəmzi işarəsini verib.

Azadlığına qovuşdurulan Şuşa düşmənin çirkəbindən, zir-zibilindən də tamamilə təmizlənib, səliqəli şəhərə dönüb.

Bu şəhərin canlılar aləmi - it-pişiyyə də achiqdan, səfalətdən, xəstəliklərdən, özlərinə qarşı düşməndən gördükləri vəhşi münasibətdən qurtulub. İndi Şuşadakı bütün heyvanlar da qayğıyla əhatələnib.

Şuşada toy çalınır, körpələr doğulur...

Düz bir qərinə ərzində adı gələndə belə ürəyimizdə qubarnın baş qaldırdığı, gözələrimizin kədərdən nəmləndiyi Şuşa bu gün bayram sevinci yaşadığımız baş ünvanı çevrilib. İndi onun küçələrindən ah-nala, top-tüfəng səsləri deyil, şən gülüşlər, musiqi sədaları yüksəlir.

Şuşada toy çalınır, körpələr doğulur...

Ata-analar övladları ilə birgə Şuşada gözəməyi dünyanın ən böyük xoşbəxtliyi sanırlar...

İlin bütün fəsillərində əllərində ay-ulduzu, üçrəngli Azərbaycan bayrağı olan insanların üzərində "Şuşa" yazılmış qala qapılarının, xaribülülün məşhur simvolunun qarşısında foto çəkdirmək üçün sıraya düzülür.

Mədəniyyət paytaxtımızın qədim küçələrində üzərində "Şuşa" yazılmış avtobuslar şütüür...

Biz illər boyu əzgin düşmənin Cıdır düzündə at oynatmasını, "yalnızlıq" gətirməsinə görə qəzəb hissi keçirmişik. Ancaq şanlı zəfərimiz sayəsində Şuşanın rəmzlərindən olan Cıdır düzü də yağlı tapdağından azad olub. İndi xaribülülün oylağı olan bu düzəndən qanadlanan Azərbaycan muğamının sədaları bütün Qarabağa, ölkəmizə, dünyaya səsalır... Şuşanın əsl sahiblərinin qaytdığını duyduq...

İşğal zamanı vandallığa tuş gələn Şuşanın məscidləri də bir-bir bərpa olunaraq fəaliyyətə başlayır. Bu müqəddəs məkanlarda namaz qılınır, "Şükür səna, İlahi, bizə Şuşanın azadlığını görməyi nasib etdin" deyərək Tanrıya dualar edilir...

Bəli, düz dörd ildir ki, azadlıq bayramını qeyd edən Şuşanın növrəği belədir və əbədiyədək də belə qalacaq. Elə öməkdaşımız İlham Babayevin mədəniyyət paytaxtımızdan hazırladığı fotoreportaj da qala şəhərimizin xoş, bayram əhvalını oxucularımıza əyani çatdırmağa başqa bir vəsələ olacaq.

Hər kəs azadlığın, bayramın, təntənənin, Azərbaycan ruhunun Zəfər qalamıza, Qarabağın ürəyinə - Şuşaya necə yarasdığını görür...

Yasəmən MUSAJEVA,
İlham BABAYEV (foto),
"Azərbaycan"



Dünya Bakıya gəlir

Böyük ümid, istək ilə
Dünyamızı fəlakətdən,
Hər cür, hər cür səfalətdən,
Cəhalətdən,
Susuzluqdan, qloballaşan
istilikdən
Yaranacaq quraqlıqdan,
Hər tərəfdən göyə qalxan
"Karbon" adlı zəhərdən,
Havamızı, suyumuzu
çirkəblərdən,
Yaşıl-yaşıl ağacları,
Meşələri, dənizləri,
Həyatlara həyat verən
Axıb keçən o çayları,
Milyon-milyon insanların
Taleyinə nöqtə qoyan,
Ölüm saçan bombalardan,
Zərbəsindən, zəhərindən
Qorumaq söz deməyə,
Səsiz səs verməyə
Planetin dörd yünandan:
Şimalından, Cənubundan,
Həm Qərbindən, həm Şərqindən



Gələcək ali qonaqlara
Böyük hörmət, sayğı ilə
Qucaq açıb doğma Bakı.
Deyəcək ki, xoş gəlmisiz!
Hər tərəfdən eşidilən
Uca səsle hayqıraraq bildirəcək:
Qərarımız, niyyətimiz
Ölkələrin, millətlərin taleyində

Quru söz yox, əməl olsun.
Yer kürəmiz yaşayaraq
Bələlərdən, xətələrdən
Uzaq olsun, qoy var olsun!
Başdan-başaya yaşılığa
Bürünsün hər yan.
Kəndlər, şəhərlər
Yaşıl enerjilə olsun çıraqban.

Yaşılıqda yanan yaşıl işıqlar
Nəsillərin gələcəyə getdiyi
Nə qədər ki yol var,
Yansın həmişə sönmədən,
Gücü, qüvvəsi tükənmədən.
*Seyran CAVADOV,
"Azərbaycan"*

OXUCULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə

2024-cü il üçün abunə yazılış davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.
Eyni zamanda aşağıda göstərilən mətbuat yayımı
qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azər mətbuat yayımı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik - 187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) **manat**
6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) **manat**
3 aylıq - 46,80 (qırx altı manat səksən qəpik) **manat**
1 aylıq - 15,60 (on beş manat altmış qəpik) **manat**



Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz,
redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

Müharibələr ətraf mühitə daha ağır zərbə vurur

Bu baxımdan COP29-un atəşkəs çağırışı
bəşəriyyətin və ekologiyanın xilas yoludur

COP29 sədrliyi rəsmi olaraq öz flaqman təşəbbüsünə - COP Atəşkəs Çağırışına start verəndən bəri artıq neçə gündür səsimizə onlarca ölkə, yüzlərlə qeyri-dövlət qurumu səs verib. Bu mötəbər tədbirə evsahibliyi edən ölkəmiz onun keçirildiyi ay ərzində atəşkəsə əməl olunmasına çağırır.

COP29 naminə Birgə Atəşkəs Çağırışında deyilir ki, bütün bəşəriyyət fəlakətli bir kənar qoyaraq birlikdə olmalıdır. Münaqişələrin vəsətli artması fonunda bu amal həmişə olduğundan daha vacibdir. Məlumdur ki, münaqişələr istixana effekti yaradan qaz emissiyalarını artıraraq torpağı, suyu və havanı çirkəndir-məklə ətraf mühitə olmanın zərər vurur. Münaqişələr nəticəsində ekosistemin məhv edilməsi və ətraf mühitin çirklənməsi isə iqlim dəyişməsinə daha da gücləndirir. Odur ki, iqlim danışıqları hamını bir araya gətirməlidir.

liklərini ekosid - ətraf mühitə qarşı genosid adlandırır. Biz olanları heç vaxt unuda bilmərik. Mənfur düşmənin bizi 30 il ərzində nələrden məhrum etdiyini dünya da bilməlidir. Bir çox çayımız işğalçıların əlində olduğu üçün onların suyundan faktiki olaraq istifadə edə bilmirik. Ermənilər yayda suyu kəsirdilər ki, yaxınlıqdakı rayonlar suvarma suyu ala bilməsən, qışda isə suyu buraxırdılar ki, bu da daşqınlara səbəb olurdu. Tərtərçay, Həkəri, Bazarçay, Zabux, Bəsitçay, Köndələnçay... Bunların hamısını ermənilər vəhşicəsinə istismar edirdilər. Dünya Oxçuçayın da böyük fəlakətindən xəbərsiz deyil. İşğal etdikləri torpaqlarımızın təbii sərvətlərini gəlir mənbəyinə çevirən düşmən öz korruptsiyə tərəfdaşları ilə birlikdə bu gözəl, şəffaf sulu çayımıza qarşı əsl ekosid törətdi. Dövlət başçısı hələ xeyli əvvəl bu məsələni haqlı olaraq çox ciddi şəkildə qaldırıb. "Məsələni qaldıranda bizə söz verildi ki, bu fəlakəti törədən şirkət gəlib bunu təmizləyəcək. Amma artıq bundan bir il

vaxt keçib, bizə heç bir təklif verilmir. Oxçuçay zibiləyən, zəhərlənən "Cronimet" şirkətidir. Bu, böyük şirkətdir və bəzi xarici mətbu orqanlarında gedən məlumatlara görə, korruptsiyə sxemləri əsasında Serj Sarkisyanın keçmiş xunta rejiminin nümayəndələri ilə bunların qanunsuz biznes olmaları olub və onlar birlikdə orada o mis kombinatı işlədiblər. Ondan sonra Ermənistan hökuməti korruptsiyalasız həmin o erməni nümayəndələrindən bu kombinatın payını alırdı. Ancaq bu fəlakəti törədən "Cronimet" şirkəti buna cavab verməkdə, yoxsa yox? Mən deməmişəm, biz artıq hüquqi iddia ilə də çıxış edəcəyik, hazırlıq işləri gedir, beynəlxalq mütəxəssislər cəlb olunub. Biz erməniləri törətdikləri vəhşiliklə görə bütün dünyada ifşa edəcəyik. O cümlədən xarici şirkətləri, hansılar ki bizim təbii yataqlarımızı istismar ediblər. Qızıl yataqlarımızı, digər yataqlarımızı qanunsuz istismar edən xarici şirkətlər hesab edirik ki, bizdən yaxa qurtaraçaqlar? Yox! Biz onları məhkəməyə götərməyəcək, onları biabır edəcəyik. Oxçuçay suyunu sarı rəngə boyayan "Cronimet" şirkəti cəlb olunduğu zibilini təmizləsin. Yoxsa

hesab edirlər ki, vaxt keçdi və biz hər şeyi unudduq. Biz heç nəyi unutmamışıq və unutmayacağıq". Onu da unutmayacağıq ki, ermənilər müharibə zamanı Şuşadan qaçarkən növbəti vəhşiliklərini törədir və su xətlərini də partladılar. İşğal dövründə isə 17 bulağın 17-sini də yarırsız vəziyyətə salıb, qurudublar. Əslində, bu vəhşilikləri ilə bir daha göstəriblər ki, Şuşa heç vaxt onların şəhəri olmayıb. Düşmənin Bəsitçay Dövlət Təbii Qorugununun 100 hektar çinar meşəsini vurduğu zərər də unudulması deyil. Eləcə də buradakı digər qırıq meşələrə vurulan ziyan. Düşmənin Kəlbəcərdə, Zəngilanda, Ağdamda və digər bölgələrimizdə nadir növ ağacları məhv etməsi vəhşilikdən başqa bir şey deyil. Və belə vəhşiliklər yüzlərlədir. Biz bütün bu zərblərə məruz qaldığımız üçün yəqin bilirik: "Yalnız sülh və iqlim fəaliyyətinə üstünlük verməklə planetimizi gələcək nəsillər üçün qoruya bilirik!" COP29-un çağırışı beynəlxalq ictimaiyyət üçün ümumi bir çağırışdır. Qoy bu atəşkəs çağırışı bəşər həmrəyliyinin simvoluna çevrilsin!

*Flora SADIQLI,
"Azərbaycan"*

Bəzi yerlərdə yağmurlu hava şəraiti gözlənilir

Noyabrın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, aralıq tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, gün ərzində yarımadanın bəzi yerlərində fasilələrlə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-11°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə və gündüz 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə hava şəraitinin aralıq yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağının leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qara keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Aralıq duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq. Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında bəzi yerlərdə havanın aralıq yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək, hava əsasən yağmursuz keçəcək. Aralıq duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, bəzi yerlərdə 3°-dək isti, gündüz 9-14° isti olacaq. Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gö-



temperaturu gecə 1-6° isti, gündüz 11-16° isti olacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıl, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında şərq rayonlarından başlayaraq havanın bəzi yerlərdə aralıq yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağının leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Aralıq duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq. Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə aralıq yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı ehtimalı var. Aralıq duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 11-16° isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında bəzi yerlərdə aralıq yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Aralıq duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-5° isti, gündüz 6-8° isti olacaq.

ALLAH RƏHMƏT ELƏSİN!

Milli Məclisin rəhbərliyi, deputatlar, parlament Aparatının və İşlər İdarəsinin kollektivləri Milli Məclisin deputatı Rövşən Muradova əzizi

NAZİM HÜSEYNOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin kollektivli polkovnik Səidə Namazovaya atası

OQTAY RZAYEVİN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

"Azərbaycan" qəzeti redaksiyasının kollektivli iş yoldaşları Rəşad Baxşəliyevə əmisli

QURBAN BAXŞƏLİYEVİN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstomov və QSC-nin kollektivli "Naxçıvan Dəmir Yolları" MMC-nin direktoru Mahir Əliyevə atası

NƏRİMAN ƏLİYEVİN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Medianın İnkişafı Agentliyi SOCAR-ın zavodunda yanğının olması barədə yayılan xəbərlərlə əlaqədar jurnalistlərə müraciət edib

Bəzi onlayn media subyektlərinin SOCAR-ın Sumqayıtdakı zavodlarının birində yanğın hadisəsinin baş verməsi barədə yaydığı məlumat haqqı qəti əks etdirmir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında qeyd olunub.

"Media subyektlərini məlumat yayarkən "Media haqqında" Azərbaycan Respublikası Qanununun mediada dərc olunən və (və ya) yayımlanan informasiyaya dair tələblərinə əməl etməyə, rəsmi mənbələrin rəyini əks etdirməyə, təhrif olunmuş informasiya hazırlamaqdan çəkinməyə çağırırıq.

Xüsusi vurğulayırıq ki, bu kimi hallar media etikasının tələblərinə cavab verməklə yanaşı, media subyektlərinin hüquqi məsuliyyətini şərtləndirir. Jurnalistləri, ictimai fəalları belə məsələlərə qarşı hər zaman prinsiplilik nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vəsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq", - deyə açıqlamada bildirilib.



COP29
Baku
Azerbaijan

BAŞ REDAKTOR

**Bəxtiyar
SADIQOV**

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Baş redaktor müavinləri	- 538-86-86,	və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
Məsəl kitab	434-63-30, 539-72-39	İnformasiya şöbəsi	- 538-56-60, 434-55-58
Məsəl kitab müavinləri	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Parlament və siyasət şöbəsi	- 539-44-91,	Fototillüstrasiya şöbəsi	- 538-84-73,
İqtisadiyyat şöbəsi	- 539-84-41, 539-21-00,	Kompyuter mərkəzi	- 538-20-87,
	- 538-42-32, 538-35-55,	Mühəssisatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə,
"Azərbaycan" nəşriyyatı,
IV mərtəbə
contact@azerbaijan-news.az
az.reklam@mail.ru



www.azerbaijan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin məvqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

**Tiraj 4218
Sifariş 2607**

Qiyməti 60 qəpik